

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nº 071 (5543) 13 aprel 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək"

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübüünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib



Səh → 2



4

Prezident İlham Əliyev MDB icraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedevi qəbul edib



4

İlham Əliyev seçicilərin 86,03 faizinin səsini qazanıb



8

Novruz Mammədov:
"Müşahidə Missiyasının bəyanatı xalqın seçimini hörmətsizlikdir"



8

Beynəlxalq müşahidəcilər:
Azərbaycanda açıq və şəffaf seçkilər keçirildi



9

ATƏT DTİHB-nin hesabatı jurnalistlərin ciddi etirazı ilə qarşılındı



10

10

Bəhruz Quliyev: "ATƏT DTİHB-nin bəyanatı Azərbaycana qarşı əvvəlcədən azınlamış təxribat id"



10

Mətbuat Şurasının sadri: "KİV-də qanun pozuntusuna rast galınmayıb"



16

Formula 1 Azərbaycan Qran-Prisina bilet alanlar dünya ulduzları ilə görüşə biləcəklər



13 aprel 2018-ci il

“Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübüնün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunan icası keçirilib.

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübüնün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunan icası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı icası giriş nitqi ilə açaraq, bir sıra məsələlər barədə fikirlərini çatdırıb. Dövlət başçısı bildirib ki, bu gün Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb və heç bir dövlət qondarma “Dağlıq Qarabağ respublikası”ni tanımır və tanımayacaq:

“Kriminal xunta rejimi tərefindən ötən il keçirilmiş dırnaqarası referendumu da heç kim tanıma-yıb. Bu, işgalçılara beynəlxalq aləm tərefindən vurulan növbəti bir zərbədir. Bizim seylərimiz nəticəsində bu qondarma qurum regionun xəritəsində qara ləkə kimi tanınır və biz bundan sonra da bu istiqamətdə ardıcıl fəaliyyətimizi göstərməliyik. Beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox önemlidir. Düzdür, bunun praktiki nəticələri yoxdur, torpaqlarımız hələ də işğal altındadır. Biz torpaqlarımızın bir hissəsini herbi yolla azad etdik, ancaq bununla bərabər münaqişənin həlli üçün hüquqi baza əsas şərtidir. Bu məsələde Azərbaycan tam üstünlüyü əldə edib və növbəti illərdə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz daha da güclənəcək.

Onu da qeyd etməliyəm ki, bizim fəaliyyətimiz nəticəsində və eyni zamanda, Avropada baş qaldıran separatizmə qarşı yaranan yeni yanaşma nəticəsində Avropa İttifaqında münaqişələrlə bağlı Şərq Tərəfdaşlığı Programına üzv ölkələrin konfransında qəbul edilmiş qətnamə də ədaləti və beynəlxalq hüququ eks etdirir. Qətnamədə bu programda daxil olan ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlerinin toxunulmazlığı bir daha təsdiqləndi. Bununla bərabər, biz münaqişənin həlli ilə bağlı bütün başqa istiqamətlərdə ardıcıl siyasetimizi aparırıq və aparacaqıq. İlk növbədə, siyasi yanaşmadan sonra herbi amil elbette ki, öz rolunu oynayır və oynayacaqdır. Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq. Biz son illər ərzində güclü herbi potensial yarada bilmişik, o potensial ki, bu gün Azərbaycan Ordusunu dünya miqyasında güclü ordular sırasına daxil edibdir. Bunu beynəlxalq məsələ ilə məşğul olan bütün qurumlar və reytinglər təsdiqləyir. Biz bundan sonra da ən müasir silah, sursat, texnika alacaqıq ki, daim hərbi üstünlük təmin edilsin, necə



ki, bu gün bu, təmin edilir.”

Qeyd edilib ki, ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xərçi sərmayədir. Bu,

onu göstərir ki, ölkəmiz xərçi investitorlar üçün çox cəlbedicidir:

“Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir.

Hesab edirəm, 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatlarımız bir tərefdən onu göstərir ki, biz ehtiyatlarımızdan çox qənaətə istifadə edirik, digər

tərefdən, bu, son illər ərzində apardığımız uğurlu neft siyasetinin nəticəsidir. Çünkü bu vəsaitin tərkibində keçən il imzalanmış “Azəri-Çıraq-Güneşli” yatağının istismar müddətinin uzadılması ilə bağlı kontraktan irəli gələn 450 milyon dollar bonus da vardır.

Bizim xarici ticaret dövriyyəmiz 31 faiz artmışdır. Bu da çox güzel göstəricidir. İxrac isə 37 faiz artmışdır, daha doğrusu, qeyri-neft ixracı. Ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz artmışdır. Bu da bizim siyasetimizin bariz nümunəsidir. Çünkü ixracın şaxələndirilməsi iqtisadi sahədə əsas prioritət məsələdir ki, biz daha çox qeyri-neft sektorundan valyuta əlde edək və beləliklə, yerli istehsal güclənsin, yeni iş yerləri yaradılsın və ölkəmiz daha da sürətlə inkişaf etsin.

İş yerlərinin açılmasına göldük-də, birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 minni daimi iş yeridir. Artıq biz 1 milyon 500 min iş yerinin yaradılmasına yaxınlaşırıq. Əgər biz birinci rübü rəqəmlərini də əlavə etsək, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 1 milyon 500 min yeni daimi iş yeri yaradılmışdır.

Bu iqtisadi göstəricilərimiz əlbəttə ki, bizi çox sevindirir. Onu da əlavə etməliyəm ki, inflasiya birinci rübdə cəmi 4 faiz olmuşdur. Bu barədə də mən ilin əvvəlində öz fikirlərimi bildirmişdim və qeyd etmişdim ki, əminəm, inflasiya

aşağı seviyyədə olacaq və əhalinin gəlirləri inflasiyanı qabaqlayacaq.

Ardı Səh. 3

“Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübüün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Əvvəli Səh. 2

Belə də oldu. Əhalinin gəlirləri təxminən 10 faiz artmışdır, inflasiya isə cəmi 4 faiz. Bax, budur bizim birinci rübdə əldə edilmiş əsas sosial-iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, hər bir ölkə bu göstəricilərlə fəxr edə bilər, o cümlədən biz. Bu, onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Biz güclü iqtisadiyyat yaradaraq, eyni zamanda, sosial məsələlərin həllində addımlar atırıq. Əgər iqtisadi imkanlarımız olmasayıd, biz nəyin hesabına pensiyaları, maaşları qaldıra bilərdik, nəyin hesabına böyük investisiya qoya bilərdik, infrastruktur layihələrini nəyin hesabına həyata keçire bilərdik?! İqtisadi güc və ondan əlavə bizim siyasetimiz bütün bu reallıqları yaradır.

Sosial məsələlərin həllinə gəldikdə, qeyd etməliyəm ki, birinci rübdə maaşlar və pensiyalar artırıldı. Bu məqsədlər üçün dövlət bütçemizdən yüz milyonlarla manat vəsait ayrıldı. Bu addım bir daha onu göstərir ki, siyasetimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İmkan yarandıqca biz dərhal birinci addımı sosial istiqamətdə atdıq. İnsanların sosial müdafiəsinin təmin edilməsi üçün praktiki addımlar atmışıq.”

Daha sonra “Azərişq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin idarəti Heyətinin sədri Samir Nuriyev çıxış edərək bildirlər ki, müasir Azərbaycan Respublikası bu gün inkişafının en yüksək mərhələsini yaşıyır, vətəndaşlarının təhlükəsizliyinin, yüksək rifah halının və rahat yaşayışının təmin olunması istiqamətində qətiyyətli addımlar atır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş davamlı inkişaf stratejiyasının müvəffəqiyyətə reallaşdırılması ölkəmizdə beynəlxalq seviyyədə rəqabətqabiliyyəti iqtisadi sistemin qurulmasını təmin edir, əhalinin həyat seviyyəsinin yüksələrək qlobal standartlara çatdırılmasını sürətləndirir. Həyata keçirilən uzaqqorən dövlət siyasetinin əsasında Azərbaycan vətəndaşı dayandığına görə sosial məsələlərin həlli daim dövlət başçısının diqqət mərkəzindədir. Hər il olduğu kimi, 2018-ci ilde də dövlət bütçəsinin sosial yönünlülüğünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq qalıb.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitqi söyləyib. O bildirib ki, 2017-ci il Azərbaycanda çox dərin iqtisadi isləhatlar ilə olub. Prezident qeyd edib ki, bu isləhatlar bu il de davam etdirilir: “Bəzi hallarda sual yaranır ki, indi neftin qiyməti bir qədər sabitləşdi, bu isləhatlar davam

etdiriləcəkmi, yoxsa yox? Mütləq davam etdiriləcək. Neftin qiyməti bizim üçün əsas amil olmamalıdır və Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bize böyük təsir etməsin, yalnız ehtiyatlarımızın artırılmasına xidmət göstərsin.”

Dövlət başçısı bildirib ki, sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda sənaye istehsalı artır. Son bir-iki il ərzində neftin qiymətinin və hasilatın müəyyən dərəcədə düşməsi nəticəsində sənaye istehsalı Azərbaycanda azalırdı. Qeyri-neft sənayesi az da olşa artırdı, amma ümumiyyətlə, sənaye istehsalı azalırdı. Artıq bu ildən başlayaraq dönüş yarandı, sənaye istehsalı qeyd etdiyim kimi, 2 faiz artırılmışdır, qeyri-neft sənayesi isə 9,9 faiz, yəni, təxminən 10 faiz. Çox gözəl göstəricidir, görülən işlərin nəticəsidir. Sənayeləşmə siyaseti Azərbaycanda bundan sonra da davam etdiriləcək.

Prezident İlham Əliyev bildirib ki, turizmin inkişafı Azərbaycanda sürətlə gedir. Dövlət başçısı diqqətə çatdırıb ki, biz bundan sonra bu sahəye daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməmeliyik ki, kimse bize qonaq geləcək: “Biz özümüz turistləri cəlb etməliyik. Biz indi elə bir şərait yaratmışıq ki, Azərbaycanı dünyada çox yaxşı tanıyalı, bizim çox gözəl beynəlxalq imicimiz var. İndi Azərbaycana gələnlərin sayı artır. Biz beynəlxalq tədbirlər keçiririk. Qeyd etdiyim kimi, tekce Forumla 1 yarışlarının Bakı şəhərinin küçələrində keçirilməsi görün, turist axınına nə qədər təkan verdi. Təhlükəsizlik, sabitlik, qonaqpərvərlik, güzel iqlim, tarixi abidələrimiz, infrastruktur, 6-sı beynəlxalq olmaqla 7 aeroport, güzel avtomobil yollarımız və viza rejiminin sadələşdirilməsi - indi 90-dan çox ölkənin vətəndaşları vizani aeroportlarda alırlar. İndi bu sahədə də təkmilləşmə işləri aparılacaqdır. Çünkü əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olmuşdur. Biz vizaları ləğv etdik. Çünkü aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsəssiz pul tələb edirdilər. Bu biabırçılığı yüzdürmişiq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti töredənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Ancaq biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək. Bizim bütün sərhəd-kecid məntəqələrimizdə qonaqlar üçün maksimum rəhat şərait yaradılmalıdır. Çünkü bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsəssiz rüşvet, pul tələb edirlər, diləncilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları təməh etdim. Bu pozuntular yüzdürilməlidir. Ölkəmizin imicini xələl getirən adamlar cəzalandırı-

laçalar. Sərhəd-kecid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin.

O ki qaldı təhlükəsizliklə bağlı məsələlərə, indi bizim kifayət qədər imkanımız, texniki imkanlarımız var ki, öz təhlükəsizliyimizi qoruyaq. Ancaq bu, səbəb, bəhane olmamalıdır ki, sərhədlərdə növbələr yaradılsın və o növbələri keçmək üçün kimdənse nə isə qopardılsın.

Bəzən hüquq mühafizə orqanlarının işçiləri otelləre gəlib əsəssiz müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansıa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır. Mən bu barədə dəfələrlə demişəm və bir daha deyirəm, turizm potensialına malik olan hər bir ölkə çalışır ki, turistləri cəlb etsin, onlar üçün şərait yaratınsın. Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimse gəlib qapımızı döysün. Vətəndaş vizani almaq üçün bizim səfirləklərə gedirdi, orada da onları incidirdilər, onların qarşısına müxtəlif əsəssiz tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşları gəlib vizani aeroportda alırlar. Xarici həmkarlarımından biri mən deyir ki, Siz ləğv etmişiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotosəkil tələb olunur. Mən dəhşətə geldim. Nə fotosəkil?! Xarice gedən bir adam özü ilə fotosəkilmə aparırlı?! Nədir-nədir fotosəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırırdıq, fotosəkil məsəlesi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkarın keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görüllüb və bir daha demek istəyirəm ki, eger bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətə rüşvətxorluqla bağlı eger bundan sonra bu özbaşınaq dəvam edərsə, çox ciddi tədbirlər görülləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar.”

Bildirilib ki, məcburi köçkünlər üçün bu il yeni evlər istifadəyə verilecek. Bu il ən azı 4 min ailə - 20 min köçkünlər yeni evlərlə, mənzillərlə təmin ediləcək. Keçən il 2300 ailə - yəni, 12 min köçkünlər yeni evlərlə təmin edilib. Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş köçkünlərin sayı təxminən 285-290 minə çatacaq.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək: “Bizim bütün planlarımız həyata keçirilir. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Son 15 il ərzində bir dənə də yerinə yetirməyən vəd olmamışdır. Bu gün Azərbaycanın reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. Bu yolla uğurla gedəcəyik.”

İlham Əliyev: “Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim”

*D*ünən Heydər Əliyevin Mərkəzinin qarşısında aprelin 11-də keçirilmiş prezident seçkilərində qazanılmış qələbə münasibətlə konsert programı keçirilib. SiA-nın məlumatına görə, tədbirdə seçkilərdə qələbə qazanmış İlham Əliyev və onun ailə üzvləri də iştirak edib.



İlham Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, seçkilədə dəstək göstərən seçicilərə təşəkkürünü bildirib: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim. Azərbaycan xalqı dünən seçimini etdi, bir daha bizim siyasetimizə səs verdi. Sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasetə səs verdi. Sözün əsl mənasında, müstəqil siyaset aparan Azərbaycan bu gün ən yüksək zirvelərə çatıb. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır, Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq ölkədir, daxili vəziyyətimiz sabitdir”.

İlham Əliyev bildirib ki, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, bütün azadlıqlar təmin olunur: “Keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, Azərbaycan demokratiya yolu ilə uğurla gedir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, bütün azadlıqlar təmin olunur. Keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, ölkə demokratiya yolu ilə uğurla gedir”.

Azərbaycanda dini-mədəni abidələr qorunur, bərpa olunur

Prezident İlham Əliyev Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edib



Aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidi-nin yeni binasının açılışı olub. AZERTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Prezident İlham Əliyevə görülən işlər barədə etrafı məlumat verdi.

Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidinin yeni binasının tikintisine 2017-ci il iyulun 2-de başlanılmışdı. Prezident İlham Əliyev məscidin yeni binasının tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə maraqlanıb, görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Hacı Cavad məscidinin yeni binası 1200 kvadratmetr ərazini əhatə edir. Yalnız ibadət zalının sahəsi 400 kvadratmetre yaxındır. Milli memarlıq əslübündə və zövqle inşa olunan ibadət evinin günbezinin hündürlüyü 18, minarenin hündürlüyü isə 33,7 metrdir. Məscidin daxilində xüsusi bəzək elementlərdən istifadə olunub, günbezin kənarlarına Quran ayələri yazılıb. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divar və sütunları isə Azərbaycan nəqqəşliq məktəbinin və Şərqi ornamentlərinin nadir nümunələrindən istifadə olunaraq dini rəmzlərlə bəzədilib.

Eyni vaxtda 500-dən çox insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Döşəməyə xüsusi olaraq Hacı Cavad məscidi üçün toxunan yeni "Namazgah" xalı döşənib. Məscidin daxilində müasir texnologiyalarla işleyən havalandırma sistemləri quraşdırılıb.

Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə

bağlı imzaladığı ferman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Hacı Cavad məscidinin yeni binasının inşası da əksini təpib. Son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ocaqların inşası dövlətimizin başçısının xalqımızın milli mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözel nümunəsidir.

Dövlətimizin başçısı Hacı Cavad dini icmasının üzvləri ilə görüşdü.

Prezident İlham Əliyev görüşdə çıxış edib:

- Hacı Cavad məscidinin yeni

Cavad məscidinin yaxınlığında məscid üçün yeni bina tikilsin və yeni binaya Hacı Cavad adı verilsin. Çünkü bu məscid Hacı Cavad məscididir. Sadece olaraq onun yeni binasıdır.

Qısa müddət ərzində məscid tikiildi və bu gün sizin sərəncamınıza verilir. Çok gözəl memarlıq abidəsidir. Minare tikilib. Əvvəlki məscidde minare yox idi. İdare üçün inzibati bina tikilib, ətraf abadlaşdırılıb. Mənə verilən məlumatə görə, məscidde eyni vaxtda 500, bəlkə də 600 insan ibadət edə bilər.

Məscid dövlət vesaiti hesabına tikilib. Bildiyiniz kimi, son vaxtlar

rayonunda daha bir qədim məscid bu yaxınlarda əsaslı şəkildə təmir olunmuşdur, Dəmirçi kəndində. O da eyni vaxta təsadüf edir. İmamzadə Tarixi-Dini Kompleksinin tama-

Dövlət tərefindən bu işlərin görülməsi dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bu münasibətlər Azərbaycanda nümunəvi xarakter daşıyır. Bildiyiniz kimi, dünən prezident seçkiləri keçirilmişdir və seçkilərdən sonra birinci tədbir, bax, bugünkü tədbirdir. Bu da dövlət-din münasibətlərinin bariz nümunəsidir, onun tezahürüdür. Men çox şadam ki, son illər ərzində Azərbaycanda bizim dini-mədəni abidələrimiz qorunur, bərpa olunur. Bu, bizim tariximizdir.

Dini dəyərlər bizim milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Azərbaycan xalqı öz köklərinə, öz ənənələrinə sadıq olan xalqdır. Təsadüfi deyil ki, keçən il Azərbaycanda "İslam Həmrəyliyi İl" elan olunmuşdur. İl ərzində neinki ölkəmizdə, demek olar ki, bütün dünyada biz konfranslar, tədbirlər keçirmişik. Ötən ilin sonunda Bakıda böyük yekun konfrans keçirilmişdir və dönyanın diqqətini cəlb etdi. İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Bütün müsəlman aləmini biz Bakıda qonaq etdik, onlara öz qonaqpərvərliyimizi göstərdik.

Yəni, İslam həmrəyliyi üçün Azərbaycan çox böyük işlər görür. Bu işlər bütün İslam aləmində yüksək qiymətləndirilir. Azərbaycan müsəlmanları bunu yüksək qiymətləndirirlər. Bizim siyasetimiz əməli işlərdə özünü göstərir. Bax, bu gözəl memarlıq abidəsi bu gün Hacı Cavad məscidinin icmasına təhvil verilir. Mən sizi bu gözəl hadisə münasibətə təbrik edirəm. Sizə uğurlar arzulayıram.

Sonda xatire şəkli çəkdirildi.



binasının açılışı münasibətə sizi təbrik edirəm. Bu, çox gözəl hadisədir, çox gözəl məsciddir. Azərbaycanın ənənəvi memarlıq əslübündə tikilmiş məsciddir. Daxili tərtibatı, xarici görünüşü göz oxşayır.

Siz Hacı Cavad məscidi icmasının nümayəndələri yaxşı bilirsınız ki, məscidin əvvəlki binası artıq yararsız vəziyyətdə idi. Məscidin ətrafında gedən quruculuq işləri, ictimai zonaların, yol qovşaqlarının yaradılması zamanı bu məsələ üzə çıxdı ki, məscid yararsız, demək olar ki, qəzalı vəziyyətdədir. Mən bunu biləndən sonra dərhal göstəriş verdim ki, tezliklə həmin Hacı

bizim bütün tarixi məscidlərimiz dövlət tərefindən əsaslı şəkildə təmir edilib və yeni məscidlər tikilib. Onların arasında Bibiheybat məscidi, Təzəpir məscidi var. İndi Təzəpir məscidinin ətrafında böyük quruculuq işləri aparılır. Siz də bunu yaxşı bilirsınız. Çünkü Hacı Cavad məscidi ele o əraziləde yerləşirdi. Onun qabağı açılır, böyük park salınacaq, yol infrastrukturunu yaradacaq. Digər tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunmuşdur: Əjdərbəy məscidi, ondan sonra Şamaxı Cümə məscidi, hansı ki, Qafqazın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilmişdir. Şamaxı

mələ yenidən qurulması böyük tarixi layihə idi. Biz qədim ibadət yerini qorumaqla yeni məscid tikdik. Orada ictimai binalar tikilib, ətraf abadlaşdırılıbdır. Heydər məscidi mənim təşəbbüsümə bir neçə il bundan əvvəl Bakıda tikilmişdir, gözəl, əzəmetli məsciddir. Cocuq Mərcanlı işğaldan azad olundan sonra biz bu kənddə Şuşa məscidi-nin bənzəri olan məscid tikdik. Mən bu məscidin açılışında iştirak etmişəm. Demek olar ki, bizim son vaxtlar tikdiyimiz və əsaslı şəkildə bərpa etdiyimiz bütün məscidlərin açılışlarında mən şəxsən iştirak etmişəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZERTAC xəber verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov Azərbaycan xalqının güclü dəstəyi ilə seçkilərdə qazandığı inamlı qəlebə münasibətində dövlətimizin başçısını səmimi qəlbdən təbrik etdi və seçkiləri müşahidə etmək üçün dəvətə görə minnətdarlığını bildirdi. Təmsil etdiyi təşkilatın önemini toxunan Rəşid Əlimov bildirdi ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin əhalisinin ümumi sayı 3 milyarddan çoxdur, ərazisi isə Avrasiya qitəsinin təxminən 3,2 hissəsini təşkil edir və təşkilatın dialog üzrə tərəfdəş ölkə olan Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirilir. Qonaq onu da xüsusi qeyd etdi ki, təşkilatın tarixində ilk dəfə olaraq dialog üzrə tərəfdəş ölkədə müşahidə missiyası fəaliyyət göstərir. Bunu Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında inkişaf edən xüsusi əməkdaşlığın bariz göstəricisi kimi dəyərləndirirən Rəşid Əlimov bu əlaqələri alqışlaşdırmasını qeyd etdi. Rəhbərlik etdiyi müşahidə missiyasının tərkibinə təşkilatın bütün üzv dövlətlərinin nümayəndələrinin daxil olduğunu vurğulayan qonaq missiyasının bir həftə ərzində ölkəmizdə fəaliyyət göstərdiyini bildirdi. O, müşahidə missiyasının sərbəst şəkildə ölkəmizin müxtəlif regionlarında ümumi seçki məntəqələrinin təqribən 7 fai-zində müşahidələr apardıqlarını, seçki məntəqələrinde işlərin yüksək səviyyədə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə təşkil edildiyinin şahidi olduğunu dedi. Qonaq seçki məntəqələrində istenilən hər hansı bir sənədlə tanış olmaq imkanı əldə etdiklərini və seçki proseslərinin açıq və şəffaf şəkilde olduğunu müşahidə etdi. Seçki komissiyalarının üzvlərinin böyük peşəkarlıq nümayiş etdirildiyini vurğulayan Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov məntəqələrdə əhalinin bütün təbəqələrinə yüksək diqqət göstərildiyini dedi. O, digər seçki missiyaları nümayəndələrinin də

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq həyata keçirir

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib



hər hansı bir seçki məntəqəsində ciddi qanun pozuntusunun qeydə alınmadığını söylədiklərini də vurğuladı. Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov 400-ə yaxın məntəqədə müşahidə aparan missiya adından bildirdi ki, ölkəmizdə prezident seçkiləri tam açıq, demokratik, şəffaf şəkildə keçirilmişdir. Bir daha inamlı qəlebə münasibətində Prezident İlham Əliyevi təbrik edən Rəşid Əlimov dedi: "Sizə və dost Azərbaycan xalqına uğurlar və firavaniq arzulayıraq. Azərbaycan inkişaf edir, şəxsən Siz hər bir Azərbaycan vətəndaşının rıfahi naminə qayğı göstərirsiniz. Seçicilərlə apardığımız səhbətlər bir daha göstərdi ki, insanlar gələcəyi Sizinlə görürler".

Xoş sözlərə görə təşəkkürünü bildiren dövlətimizin başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq həyata keçirdiyini memnunluqla vurğuladı. Ölkəmizdə təşkilatın bütün üzv dövlətləri arasında konstruktiv, dostluq münasibətlərinin mövcud olduğunu və bu münasibətlərin tarixi keçmişə

əsaslandığını, ümumi tarixə və məraqlara səykəndiyini dedi. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına beynəlxalq aləmdə çox mühüm rol oynayan bir təşkilat kimi baxdılığını qeyd edən Prezident İlham Əliyev bu təşkilatın bütün dünyada sabitliyin bərqərar olması işinə fəal töhfə verdiyini vurğuladı. Dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının ilk dəfə olaraq Azərbaycanda həyata keçirilməsinin önemini qeyd etdi və bunu təşkilatın ölkəmizdə olan münasibətlərinin, eyni zamanda, əlaqələrimizin yaxşı perspektivlərinin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri gücləndirmək əzmində olduğunu və bu təşkilatın bir sıra layihələrinde iştirak etməyə maraq göstərdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, bu qurumun üzv dövlətləri ilə uğurlu ikitərəflı münasibətlər ümumi əməkdaşlıq platformasının yaranması işinə xidmət edir və bu ölkələrlə əməkdaşlıq əlaqələri Azərbaycanın xarici siyaseti-

nin prioritətlərində birini təşkil edir.

Seçkilərin keçirilməsinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ölkəmizdən bu seçkilərin maksimum dərəcədə şəffaf, demokratik və Azərbaycan xalqının iradəsinin tam ifadə olunması şəklinde keçirilməsi üçün böyük hazırlıq işlərinin görüldüyü dəlib. Dövlətimizin başçısı seçki kampaniyasının azad, konstruktiv şəkildə keçirildiyini vurğulayaraq, bunu Azərbaycan cəmiyyətində hökm sürən siyasi mədəniyyətin təzahürü kimi dəyərləndirdi və qeyd etdi ki, bütün kampaniya dövründə namızədlər üçün ən əlverişli şərait yaradılmışdı. Prezident İlham Əliyev seçkilərin nəticələrinin Azərbaycan xalqının son illər ölkədə həyata keçirilən işlərə verdiyi qiymətin ifadəsi olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bütün bular Azərbaycanın müstəqil dövlət kimi gələcəkdə daha da möhkəmənməsi və inkişaf etməsi işinə öz töhfəsini verir.

Rəsmi xronika

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti vəzifəsinə təkrar seçilməsi münasibətində İlham Əliyevi təbrik edib.

Aprelin 12-də Monqolustan Prezidenti Xaltmaaaqın Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Aprelin 12-də Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikashvili Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Türkiyə Prezidenti Recep Tayyib Erdoğan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Aprelin 12-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Gürcüstan Prezidenti Georgi Marqvelashvili Azərbaycanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qəlebəsi münasibətində təbrik edib.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov İlham Əliyevə prezident seçkilərində inamlı qəlebəsi münasibətində təbrik teleqramı göndərib.

Prezident İlham Əliyev Avstraliya İttifaqı parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avstraliya-Azərbaycan Parlamentlərə Dostluq Qrupunun üzvü Stiv Georganasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZERTAC xəber verir ki, Avstraliya İttifaqı Parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycana səfərlərindən məmənunluqlarını ifade edərək seçki məntəqələri bağlandıqdan dərhal sonra keçirdikləri brifinq zamanı bü-



tün seçki prosesinin şəffaf şəkildə keçdiyini, seçki məntəqələrində seçici feallığının və səsvermanın demokratik şəraitdə aparıldığı şahidi olduqlarını bildirdilər.

Dövlətimizin başçısı ölkəmizdə seçkilərin qanunvericiliyə uyğun, açıq və şəffaf şəkildə keçirilməsi, bununla da əhalinin iradəsinə sərbəst ifadə etməsi üçün hər cür şərait yaradıldığını bildirdi. Prezident İlham Əliyev seçicilərin səsvermədə çox fəal şəkildə iştirak etdiklərini məmənunluqla qeyd etdi, eyni zamanda, seçkilərin Azərbaycanın üzv olduğu Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə tam uyğun şəkildə keçirildiyini vurğuladı.

13 aprel 2018-ci il

"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf edəcək"

Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri (AKP) Necdet Ünűvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZERTAC xəber verir ki, inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Necdet Ünűvar böyük müşahidəçi heyəti ile ölkəmizə gəldiyini və ayrı-ayrı seçki məntəqələrində müşahidələr apardıqlarını, xalqın seçkilərə böyük maraq göstərdiyini və səsvermə zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını qeyd etdi.

Prezident İlham Əliyev seçkilər başa çatdıqdan sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğanla telefon danışğını və Türkiyə Respublikasının Baş naziri Binali Yıldırımlı ona ünvanlandığı təbrik məktubunu məmənunluqla xatırladı.

Dövlətimizin başçısı seçkilərin maksimum şəffaf keçirilməsi və Azərbaycan xalqının iradəsinə yüksək təsdiq olunduğu üçün bütün səylərin göstərildiyini dedi. Seçkilərdə iştirak edən insanların sayının kifayət qədər yüksək olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, bu, ölkəmizi bundan sonra da inamlı irəli aparmaq üçün bize əlavə güc verir. Dövlətimizin başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.



Prezident İlham Əliyev Mərkəzçi Demokratlar Internasionalının vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Mərkəzçi Demokratlar Internasionalının vitse-prezidenti Mario Davidi qəbul edib. AZERTAC xəber verir ki, Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi kimi iştiraklarından məmən qaldıqlarını deyən Mario David dünən bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədiklərini bildirərək seçkilərin yaxşı təşkil olduğunu, seçicilərin səsvermədə fəal iştirak etdiklərini vurğuladı. Prezident İlham Əliyev ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı qeyd etdi.

Prezident İlham Əliyev MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedevi qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də MDB-dən seçkilərde müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedevi qəbul edib.

AZERTAC xəber verir ki, Sergey Lebedev seçkilərdə inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıraraq dedi: "Bu seçkilərin nəticələri Sizə Azərbaycan xalqının nə dərəcədə hörmət bəslədiyinin təzahüründür. MDB İcraiyyə Komitəsinin sədri kimi əlavə etmək istərdim ki, Siz bütün Müstəqil Dövlətlər Birliyi məkanında böyük nüfuzu maliksiniz". Sergey Lebedev dövlətimizin başçısına MDB-nin fəaliyyətinə verdiyi dəstəyə görə minnetdarlığını bildirdi və İlham Əliyevin növbəti prezidentlik fəaliyyəti dövründə Azərbaycanın bu təşkilatla fəal əməkdaşlıq heyata keçirəcəyinə əminliyini ifadə etdi. Rəhbərlik etdiyi missiyaya 8 dövlətdən 221 müşahidəçinin daxil olduğunu vurğulayan qonaq nümayəndə heyəti adından Azərbaycan xalqına və ölkəmizə firavənlilik və uğurlu inkişaf arzuladı.

Xoş sözlərə və təbrükə görə minnetdarlığını bildirən Prezident İlham Əliyev xeyli sayıda müşahidəçinin daxil olduğu MDB müşahidəçilər missiyasının fəaliyyətinin önemini qeyd etdi. MDB ilə əlaqələrə toxunan dövlətimizin başçısı ölkəmizin bu əməkdaşlığı böyük önem verdiyini bildirək qeyd etdi ki, Azərbaycan tərefi hər zaman bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyev Sergey Lebedevin MDB-nin beynəlxalq nüfuzunun artması və integrasiya proseslərinin gücləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirdi.

Azərbaycanın MDB-nin fəal üzvü olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, ölkəmiz bundan sonra da bu təşkilat çərçivəsində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün şərait yaradılıb"

Prezident İlham Əliyev Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbərini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avropa Parlamentində Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovski qəbul edib. AZERTAC xəber verir ki, seçkilərdə qazandığı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovski müxtəlif seçki məntəqələrində olduqlarını və seçkilərin yüksək səviyyədə təşkil edildiyini vurğuladı.

Dövlətimizin başçısı seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi və müşahidəçilərin azad surətdə müşahidə aparmaları üçün bütün şəraitin yaradıldığını qeyd etdi.



Xalq-iqtidar birliyinin möhtəşəm qələbəsi yaşandı

İlham Əliyev: "Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir"

Azərbaycan 11 aprelədə daha bir qələbəni tarixə yazdı. Demokratik bir şəraitdə, azad və şəffaf keçirilən prezident seçkiləri Azərbaycanda həyata keçirilən daxili və xarici siyasetin, xalq-iqtidar birliyini təntənəsi olaraq möhtəşəm qələbə ilə nəticələndi. Bu qələbə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasetin alternativi olmadığının bir daha təsdiqini tapmış oldu. Xalq, birmənali olaraq, Cənab İlham Əliyev etrafında six birləşdiyini ifadə etdi. Azərbaycan xalqı növbəti 7 il üçün inkişaf yolunu seçdi və tərəqqiyə səs verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də keçirilən seçkilərdə Ona göstərilən böyük etimada görə xalqımıza ünvanladığı müraciətində "Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülen işlərə yüksək qiymət vermişdir", - deyərək xalq-iqtidar birliyinin, məqsədyönlü siyasetin bu gün Azərbaycanı qüdrətli dövlətə çevirdiyini diqqətə çatdırıb.

Əlbette ki, Cənab İlham Əliyevin bu seçkilərde böyük və inamlı qələbəsinin kökündə son 15 ilde Azərbaycanda həyata keçirilmiş nəhəng layihələr, böyük işlər və əzəmetli nailiyyətlər dayanır. Qarşidakı dövrədə ötən illərdə həyata keçirilmiş siyaset davam etdirilecek və bu, Azərbaycana daha böyük uğurlar qazandıracaqdır.

Təbii ki, son 15 ilde iqtisadiyyatın yüksək inkişaf tempisi insanların sosial-rifah həlinin daha da yaxşılaşması üçün etibarlı zəmin yaradıb, hər bir Azərbaycan vətəndaşının həyatında pozitiv dəyişikliklər baş verib.

Cənab İlham Əliyev müraciətində qeyd edib ki, son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayışdır: "İqtisadiyyatımız 3,2 dəfə artmışdır və bu gün Azərbaycan dünyanın ən rəqabət qabiliyyətli ölkələri sırasındadır. Rəqabət qabiliyyətliyinə görə, biz 35-ci yerdəyik. Siyasetimizin mərkəzində həmisi Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Son 15 il ərzində maaşlar və pensiyalar 8 dəfə artmışdır. Bu siyaset bundan sonra da davam etdiriləcəkdir".

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu teşkilatlarının Azərbaycanın mövqeyini dəstekləyən qərар və qətnamələr qəbul etmələri ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reyting agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. Cənab Prezidentin vurğuladığı kimi, Davos Dünya İqtisadi Forumu rəqabət qabiliyyətliyinə görə, Azərbaycanı 35-ci yere layiq görüb: "Dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında isə birinci olmaq çox böyük nəticədir. İnklüziv inkişaf indeksine görə, Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir".

Ölkə rəhbərliyinin yüksək dəqiqliklə seçdiyi və uğurla həyata keçirdiyi məqsədyönlü siyaset sayəsində son 15 ilde ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Cənab İlham Əliyev rəhbərliyi ilə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdərlənmiş və sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha

qabarı büruze vermişdir.

Hazırda, mühüm geosiyasi məkan kimi, Azərbaycan regionunda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdəş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın rəziliyi olmadan realşa bilməz. Əlbette ki, Möhtərem Prezidentin rəhbərliyi ilə realasdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək seviyədə təmin edib və bu, davam etməkdədir. Cənab Prezident çıxışlarının birində qeyd edib ki, gündəlik fealiyyətimizdə Azərbaycan xalqının həyat seviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır: "... Bizim əsas strateji məqsədimiz və hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir".

Hər sahədə qazandığımız uğurların təməlində Prezident İlham Əliyevin qətiyyəti, ezmkarlığı və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi dayanır. Ötən 15 il ərzində Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Bütün bu inkişaf göstəriciləri insanlarda qəti bir əminlik formalasdırılmışdı ki, növbəti 7 ilde də Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi altında yeni inkişaf mərhəlesi keçəcəkdir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, "keçdiyimiz yol şərəfli yoldur, qələbələr və uğurlar yoludur. Əminəm ki, biz həmisi qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru, irəli!"

Düzgünlər seçim Azərbaycanın gələcək inkişafının, sabitliyin və əmin-amanlığın təminatıdır.

İlham Əliyev seçicilərin 86,03 faizinin səsini qazanıb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb



Aprelin 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ile bağlı mətbuat konfransı keçirib. AZERTAC xəbər verir ki, Məzahir Pənahov 125 seçki dairəsi üzrə 5 min 641 məntəqənin hamisindən məlumatların MSK-nin İformasiya Mərkəzinə daxil olduğunu söyləyib. O, seçicilərin səsvermədə iştirak fəallığının 74,30 faiz olduğunu deyib.

MSK sədri qeyd edib ki, seçki qutularından çıxarılmış seçki bülletenlərinin sayı 3 milyon 962 min 96, etibarsız hesab edilmiş səslərin sayı 12 min 490 (0,32 faiz), etibarlı hesab edilmiş səslərin sayı isə 3 milyon 949 min 606-dir (99,68 faiz). Etibarlı hesab edilən səslər prezidentliyə namizədlər arasında aşağıdakı kimi bölündüb:

Əliyev İlham Heydər oğlu - 3 milyon 397 min 664 səs (86,03 faiz);
Əlizadə Araz Məmməd-Mübariz oğlu - 54 min 603 səs (1,38 faiz);
Hacıyev Hafiz Ələmdar oğlu - 59 min 977 səs (1,52 faiz);
Həsənquliyev Qüdrət Mütəffəf oğlu - 119 min 390 səs (3,02 faiz);
Quliyev Fərəc İbrahim oğlu - 46 min 10 səs (1,17 faiz);
Məmmədov Sərdar Cəlal oğlu - 119 min 674 səs (3,03 faiz);
Nurullayev Razi Qulaməli oğlu - 29 min 282 səs (0,74 faiz);
Oruc Zahid Məhərrəm oğlu - 123 min 6 səs (3,11 faiz).

Bu, ilkin nəticələrdir. Bu gündən artıq MSK-ya daire seçki komissiyalarının rəsmi protokolları daxil olmağa başlayıb. Bu protokollar qəbul ediləcək, sənədlər araşdırılacaq, qanunvericiliyin tələbinə uyğun olaraq səsvermənin yekun protokolu hazırlanacaq, qərar qəbul ediləcək və bütün sənədlər Konstitusiya Məhkəməsinə göndəriləcək.

Məzahir Pənahov qeyd edib ki, səsvermə qanuna uyğun keçirildi. Seçkiləri izləyən çoxlu sayda beynəlxalq və yerli müşahidəçi bütün bölgelərdə məntəqələrdə müşahidələr aparıb və nəticələri külliə informasiya vasitələrinə açıqlayıb. Bütün müşahidəçilərin seçki prosesi ilə bağlı fikirləri müsbətdir. Hətta kifayət qədər nüfuzlu beynəlxalq qurumlar seçkilərə hazırlığı və prosesin özünü nümunəvi təşkil olunmuş proses kimi qiymətləndiriblər. Müşahidəçilər, yerli və beynəlxalq KİV-lər hansısa pozuntu faktları ilə rastlaşmadıqlarını bildiriblər. Bu seçkilər Azərbaycanın həyatında tarixi bir hadisəyə çevrildi. Bu günlərdə artıq rəsmi protokolların qəbul olunması prosesi başa çatdırılacaq və Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri ictimaiyyətə açıqlayacaq.

Estoniyalı deputat: Beynəlxalq müşahidəçilər seçkiləri sərbəst şəkildə izləyə bilirdilər

Seçkilər zamanı heç bir qanun pozuntusu qeydə almadıq. Beynəlxalq müşahidəçilər bütün prosesi sərbəst şəkildə izləyə bilirdilər. Aparğıımız müşahidələrdən görürdü ki, bütün vətəndaşlar öz seçki hüququndan istifadə edərək istədiyi namizədə sərbəst səs verirdilər. Seçicilərin fəallığı hiss olunurdu. Gənclər xüsusi olaraq feallıq nümayiş etdirirdilər.

AZERTAC xəbər verir ki, bu fikirləri Estonia parlamentinin deputati Deniss Borodits mətbuat konfransında bildirib. O qeyd edib ki, bütün məntəqələrdə hər şey qayda-sında idi. Proses yüksək səviyyədə təşkil edilmişdi. Tərəfimizdən hər hansı bir qanun pozuntusu aşkarlanmadı. Məntəqələrdə quraşdırılmış veb-kameralar səsvermənin şəffaflığını təmin edirdi. Estonia parlamentinin digər deputati İqoq Kravtsenko də seçci fəallığının yüksək olduğunu qeyd edib. O, seçkilərin yüksək səviyyədə baş tutduğunu bildirib. "Inanıram ki, prezident seçkilərindən sonra Azərbaycan-Estoniya əlaqələri da-ha da inkişaf edəcək", - deyə deputat vurğulayıb.



Novruz Məmmədov: “Müşahidə Missiyasının bəyanatı xalqın seçiminə hörmətsizlikdir”



Novruz Məmmədov qeyd edib: "Beynəlxalq" Seçki Müşahidə Missiyasının Prezident seçkiləri ilə bağlı bəyanatı ilə tanış oldum. Avropada bəzi qurumların tərəfdaları ilə əməkdaşlığı hansı cür başa düşdürüyü yaxşı bildiyim üçün bəyanatın məhz indiki variantda verilməsi məni təəccübləndirmədi. Hər şeydən əvvəl bu qədər şırtımək heç düzgün deyil, bu necə beynəlxalq müşahidə missiyası oldu? Birinci, Seçki Müşahidə Missiyasının (nə üçün özü-nü beynəlxalq adlandırır, başa düşmək olmur) özünün tərkibindəkilərin böyük hissəsi seçki haqqında müsbət fikirdədir. Bəs demokratiya harada qaldı? İkinci, seçkini müşahidə edənlərdən - Müşahidə Missiyasından dəfələrlə coxsayılı və nüfuzuna görə heç de aşağı olmayan digər missiyaları saymamaq (başqa tərəfləri saymamaq bu qurumlarda artıq pis vərdisə çevrilib) və əvvəlcən hazırlanmış materialı ilkin nəticələr haqqında bəyanat kimi yaymaq (bu da köhne qaydadır) tərəfdəsən ölkənin seçicilərinə və xalqına, onların iradəsinə və seçimine hörmətsizlikdir. Əger Müşahidə Missiyasının bu nümayəndələri hesab edirlərse ki, bu mövqə milyonlarla seçici tərəfindən qəbul edilər, onlar tam yanılırlar. Belə qərezli, həqiqətdən uzaq qərar qəbul etməzdən əvvəl bir az da olsa düşünmək yaxşı olardı".

Mübariz Qurbanlı Qazaxıstanın “Nur Otan” partiyasından olan müşahidəçilərlə görüşüb

YAP İcra katibinin müavini, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 12-də MDB müşahidə missiyası tərkibində Azərbaycandakı prezident seçkilərini müşahidə edən Qazaxıstanın “Nur Otan” partiyasından olan nümayəndə heyəti ilə partiyanın mənzil-qərargahında görüşüb.



Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Mübariz Qurbanlı Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası, eləcə də, Yeni Azərbaycan Partiyası ilə “Nur Otan” Partiyası arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Öz növbəsində nümayəndə heyətinin rəhbəri, “Nur Otan” partiyasının katibi Kanibek Ju-maşev Yeni Azərbaycan Partiyasının namizədinin azad, ədalətli və şəffaf keçirilən seçkilərde inamlı qələbəsi münasibətə təbrik edərək vurğulayıb ki, üst-üstə düşən maraqlar ölkələrimiz və partiyalarımız arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Görüşdə iştirak edən YAP-in Beynəlxalq əlaqələr şöbəsinin müdürü, Milli Məclisin deputati Sevinc Fətəliyeva isə partiyanın xarici əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verib.

İtaliya müşahidə missiyasının rəhbəri: Azərbaycanda yüksək seçci fəallığı müşahidə etdik

Müşahidəçi kimi Azərbaycanda istənilən seçki məntəqəsini seçməkdə tam azad idik. Seçki məntəqələrindən seçkilərin sərbəst və azad səs vermələri üçün hər cür şərait yaradılmışdı. Səsvermə günü ölkədə gözəl ab-hava var idi.



AZERTAC xəbər verir ki, bu fikirləri İtaliya müşahidə missiyasının rəhbəri Franko Orsi bildirib. O deyib ki, bütün prosedurlar qanuna uyğun idi. Seçkilərin iştirakının təsdiqlənməsi üçün onların barmaqlarına xüsusi gözərgərnəz mürəkkəb vurulurdu. Bu, şəffaflığın temini üçün vacib idi. Səsvermə günü yüksək seçci fəallığı müşahidə olunurdu. Seçki məntəqələrinə getmək imkanı olmayan seçkilər üçün evlərində səs vermek imkanı yaradılmışdı, həmçinin məntəqələrde əllilər üçün panduslar quraşdırılmışdı. Səsvermə başa çatdırıdan sonra bize digər müşahidəçilərlə birləşə səslərin sayılması prosesinde iştirak etməyə icazə verildi. Səslərin sayılması müteşəkkil və düzgün qaydada aparıldı. Olduğumuz məntəqələrin bəzisində “exit-poll” keçirilməsini müşahidə etdik. Veb-kameraların quraşdırılmasını təqdir edirik. Seçkilərin azad və şəffaf keçirilməsindən razılığımızı bildiririk.

BEYNƏLXALQ MÜŞAHİDƏCİLƏR:

Azərbaycanda açıq və şəffaf seçkilər keçirildi

Yirji Valenta: Azərbaycanda prezident seçkiləri demokratik keçdi



Biz Azərbaycanda keçirilən seçkiləri müşahidəçi missiyası çərçivəsində 14 məntəqədə izledik. Seçkilər demokratik keçdi. AZƏRTAC xəbər verir ki, bu sözleri prezident seçkilərini müşahidə edən Çexiya deputatlar palatasının üzvü Yirji Valenta aprelin 12-də keçirdiyi mətbuat konfransında söyləyib. Yirji Valenta deyib: "Mən Prezident seçilən İlham Əliyevə yeni fəaliyyəti dövründə uğurlar və cansağlığı arzulayıram. Azərbaycana gələcək inkişaf diləyirəm".

Qırğızıstanlı müşahidəçi: Seçkilərdə heç bir qanun pozuntusuna rast gəlmədi



Qırğızıstan Azərbaycan xalqını İlham Əliyevin prezident seçilməsi münasibətə təbrik edir. Dünən biz məntəqələrdə olduğumuz zaman heç bir qanun pozuntusuna rast gəlmədi. Xalqın əhval-ruhiyyəsi yüksək idi.

AZƏRTAC xəbər verir ki, bu sözleri prezident seçkilərini müşahidə edən Qırğızistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Talaybek Masabirov aprelin 12-də keçirdiyi mətbuat konfransında söyləyib. Talaybek Masabirov bildirib ki, 10-a yaxın seçki məntəqəsində olub və seçicilər öz iradələrini azad şəkildə ifade ediblər. Seçkilərin keçirilməsi üçün yaxşı şərait yaradılmışdır. Seçkilərin şəffaf və ədalətli keçidiyi vurğulayan Lordlar Palatasının üzvü Devid Evans da seçki məntəqələrində müşahidə apardıqlarını, səsvermənin keçirilməsi üçün yaxşı şəraitin yaradıldığını qeyd edib.



Seçki məntəqələrində veb-kameraların夸raşdırılmasının səsvermə prosesində şəffaflığı təmin etmək baxımından çox önemli olduğunu bildirib. Deputatlar Palatasının üzvü Azərbaycanın seçki prosesində texnoloji yeniliklərin tətbiqini yüksək qiymətləndirib.

Devid Morris: Azərbaycanda açıq və şəffaf seçkilər keçirildi



Biz yeddi seçki məntəqəsində olduğumuz zaman heç bir qanun pozuntusuna rast gəlmədi. Seçki prosesi yaxşı təşkil olmuşdur. AZƏRTAC xəbər verir ki, bu sözleri Azərbaycanda prezident seçkilərini müşahidə edən Böyük Britaniya İcmalar Palatasının üzvü Devid Morris aprelin 12-də keçirdiyi mətbuat konfransında söyləyib.

O bildirib ki, seçkilərin qanunauyğun şəkildə təşkil edilmesi üçün istifade olunan metodlar bütün seçki məntəqələrində eyni id. Əminliklə deyə bilerik ki, Azərbaycanda açıq və şəffaf seçkilər keçirildi. Yerli müşahidəciler və media ilə də görüşdü. Hər hansı qanun pozuntusunun baş verdiyi qeydə alınmadı. Seçkilərin şəffaf və ədalətli keçidiyi vurğulayan Lordlar Palatasının üzvü Devid Evans da seçki məntəqələrində müşahidə apardıqlarını, səsvermənin keçirilməsi üçün yaxşı şəraitin yaradıldığını qeyd edib.

Abdalı Nuraliyev: Seçkilərin yüksək səviyyədə təşkili üçün həqiqətən də böyük iş görülmüşdü



Aprelin 11-də biz bir neçə seçki məntəqəsində olduğumuz zaman heç bir qanun pozuntusuna rast gəlmədi. Seçkilərin yüksək səviyyədə təşkili üçün həqiqətən də böyük iş görülmüşdü. Hər yerde gözəl ab-hava var idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda prezident seçkilərini müşahidə edən Qazaxıstan Senatının üzvü Abdalı

Nuraliyev aprelin 12-də keçirdiyi mətbuat konfransında söyləyib. A.Nuraliyev deyib: "Səsvermənin normal keçirilməsi üçün lazımi tədbirlər görülmüşdül. Məntəqələrdə səsverme prosesi tam qanunauyğun keçirildi, heç bir pozuntu hali olmadı. Seçkilər tam şəffaf və azad şəraitdə keçdi".

Baltik Assambleyasının prezidenti: "Azərbaycandakı seçici fəallığı heç Avropada da müşahidə olunmur"



Baltik Assambleyasının və Litva parlamentinin nümayəndə heyəti aprelin 11-də 30 məntəqədə müşahidə apardılar. Seçkilərin qanunauyğun şəkildə keçirildiyini müşahidə etdik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Litva nümayəndə heyətinin rəhbəri, Baltik Assambleyasının prezidenti Valeri Simul metbuat konfransında bildirib. O qeyd edib ki, seçicilər sərbəst şəkildə seçki məntəqələrinə gələrək heç bir təzyiqlə üzləşmədən öz namizədlərinə səs verirdilər. Seçki prosesinin tam qanunauyğun, şəffaf keçirildiyini deyən beynəlxalq müşahidəçi Azərbaycandakı seçici fəallığının heç Avropada da müşahidə olunmadığını bildirib.

Necdet Ünűvar: Səsvermə zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdu



Dünən günboyu bir neçə seçki məntəqəsində səsvermə prosesini izledik. Səsvermə zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdu.

AZƏRTAC xəbər verir ki, bunu prezident seçkilərini müşahidə edən Türkiye-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünűvar aprelin 12-də keçirdiyi mətbuat konfransında deyib. Seçkilərin azad və demokratik mühitdə keçirildiyini bildirən N.Ünűvar diqqətə çatdırıb ki, səsvermə zamanı hər hansı problem yaşanmayıb. O deyib: "Seçkilərdə qadınlar kişilərlə müqayisədə daha fəal idilər. Prezident seçkilərində qəlebə münasibətə ilham Əliyevi təbrik edirik və Azərbaycanın daha da inkişaf etməsini arzulayırıq".

Azadlıq və Demokratiya Fondu:

Seçki prosesində missiyamız hər hansı problem müşahidə etmədi



Azadlıq və Demokratiya Fonduunun seçkiləri müşahidə missiyasının üzvləri (İspaniya) aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, missiyanın üzvü Pere Masias Arau Azərbaycanda prezident seçkilərinin ölkənin Seçki Məccələsinə uyğun təşkil olunduğunu söyləyib. O deyib ki, missiyanın üzvləri Bakıda, Qubada və Sumqayıtda çoxsaylı seçki məntəqəsində müşahidə aparıblar. Missiyanın qənaətinə görə, səsvermə sakit və dinc şəraitdə keçib. Seçkilər beynəlxalq standartlara uyğun təşkil edilmişdi. Seçki məntəqələrinə giriş azad və müdaxiləsiz idi. Səsvermənin gizliliyi qorunurdu. Səslerin sayılması prosesi də qaydalara uyğun aparılıb və missiya hər hansı problem müşahidə etməyib. Bir sıra məntəqələrin qarşısında "exit-poll" keçirildi. Bunu üçün də əlverişli şərait yaradılmışdı.

Portugaliyalı müşahidəçi: Seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini eks etdirir



Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini eks etdirir. AZƏRTAC xəbər verir ki, bu sözleri Azərbaycanda prezident seçkilərini izleyən Merkezi Demokrat Beynəlxalq Hərəkatının müşahidələrinin mətbuat konfransında hərəkatın Portugaliyadan olan nümayəndəsi Maryo Devid deyib.

O bildirib ki, çoxsaylı beynəlxalq müşahidəçinin ölkə ərazisində seçki prosesini sərbəst şəkildə izləməsi üçün hər cür şərait yaradılmışdır və bu da seçkilərin şəffaflığına öz töhfəsini verdi. Eyni zamanda, iki xarici və iki yerli araştırma şirkəti səsvermə ərzində "exit-poll" keçirdi.

Müsətər məqam odur ki, namizədlər heç bir məhdudiyyət olmadan təşviqat kampaniyası aparıblar. Səsvermə günü seçici fəallığı da yüksək idi. Bu, seçicilərin seçkiyə olan marağının və öz fikirlərini sərbəst şəkildə ifadə etmək istəklərinin göstəricisidir. Ümumiyyətdə, namizədlərin irəli sürülməsi və qeydiyyatı zamanı heç bir pozantu və şikayet faktı qeydə alınmayıb. Seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini eks etdirir.

Bəhruz Quliyev: "ATƏT DTİHB-nin bəyanatı Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idı"

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının üzvlərinin Azərbaycanda prezident seçkiləri ilə bağlı fikirləri Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idı. Bu barədə trend-e açıqlamasında siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert bildirib ki, müşahidə missiyasının seçkiləri izləməsində əvvəlcədən təxribat, qərəzlilik hiss olunurdu: "Məqsədləri Azərbaycanı tənqid etmək idı. Nəticə də göz qabağında oldu. Azərbaycanda prezident seçkilərini izləyen bütün beynəlxalq müşahidəçilər müsbət mövqə açıqladı və prosesi yüksək qiymətləndirdi. Lakin ATƏT DTİHB tamamilə qərəzlə mövqə nümayiş etdirmek istədi". B.Quliyev qeyd edib ki, əslində Bürünün bəyanatı seçkidən sonra, müşahidələr əsasında deyil, əvvəlcədən sifarişlə hazırlanmışdır: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu bəyanatı Azərbaycana istəməyən xarici qüvvələrin sifarişi ilə hazırlanıb. Onların Azərbaycana qarşı tutduqları irad ne id? Guya namizədlər arasında fərqli qoyulub, hər kəsin namizədlərini irəli sürməsinə imkan verilmeyib. Amma əslində onların guya təzyiqə məruz qaldıqlarını iddia etdikləri şəxslər özləri seçkiyə qatılmayıb, onlara qarşı heç bir tezqiyə olmayıb. Buradan da aydın olurdu ki, onların bəyanatı surət Azərbaycana qarşı qərəzə dolu idi. Biz onlara sübut etdik ki, verdikləri bəyanat reallığı əks etdirmir, əvvəlcədən hazırlanın qərəzdir".

O əlavə edib ki, DTİHB-nin müşahidə missiyası Azərbaycana seçkiləri izləməyə deyil, siyasi sifarişlə, düşünülmüş şəkildə ölkəyə qara yaxmağa gəlib: "Bu onların ilk yanaşmalarında da hiss olunurdu. Onlar seçkini izləmək məqsədilə deyil, sırf qərəz, şantaj və böhtan xarakterli mövqə ilə gelmişdilər. Onların bu məqsədləri Azərbaycan jurnalistlərinin hesabına aşkarlandı. Məlum oldu ki, onlar hansısa anti-Azərbaycan qüvvələrinin sifarişi ilə ölkəyə gəlib öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Buna isə nail ola bilmədilər".



ATƏT DTİHB-nin hesabatı jurnalistlərin ciddi etirazı ilə qarşılandı

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropanı Şurası Parlament Assambleyasının (AŞ-PA) müşahidə missiyaları Azərbaycanda prezident seçkilərində aparıcıları müşahidələrə dair ilkin rəyini açıqlayıb. SIA xəbər verir ki, tədbirdə çıxış edən ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyani həyata keçirən portuqaliyalı parlamentari Nilza de Sena çıxışına başlayar-başlamaz Azərbaycanda keçirilmiş seçkilərə qərəzli don geyindirib və seçki prosesinə tamamilə ikili standartlar kontekstindən yanaşib, heç bir həqiqət gözləmədən sifariş xarakterli mətni üzündən oxuyub.

Bununla yanaşı, Azərbaycan dövlətinə "tövsiyələr" də verməyi unutmayan portuqaliyalı parlamentari sonradan hakimiyətə dialoga getməkdə və əməkdaşlıq etməkdə "maraqlı" olduğunu bildirib. Lakin digər tərəfdən, Azərbaycan xalqının seçim iradəsinə qarşı yalanlar ifadə edib. Məhz bundan sonra tədbirdə iştirak edən media işçiləri, jurnalistlər öz etiraz səslərini ucaldaraq, bu kimi qeyri-həqiqətlərin yolverilməz olduğunu bəyan ediblər. Onlar vurğulayıblar ki, bu rəy həqiqəti əks etdirmir. "Sizin rəyiniz Azərbaycan xalqının iradəsinə ziddir"-deye bildirilib. Bu baxımdan, çıxış edənlər qeyd ediblər ki, ATƏT kimi bir qurumun Azərbaycana bu cür qərəzli münasibəti təessüf doğurur.

ATƏT DTİHB müşahidə missiyasının rəhbəri, niderlandlı parlamentar Korjen Yonker də qərəzli münasibət sərgileyərək, demokratik seçki mühitine qarşı heç bir əsasla söykənməyən fikirlər səsləndirib. Onlar yekun hesabatın 2 ay sonra açıqlanacağını bildiriblər. Çıxışların ardınca, jurnalistlərə sual vermək imkanı yaranıb və "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Ses" qəzetiinin baş redaktoru Bəhruz Quliyev və digərləri müşahidə missiyalarının rəyinin qərəzli olduğunu vurğulayıblar.

Vüqar Rəhimzadə: "Mən bir qəzet işçisi, jurnalist və baş redaktor kimi hesab edirəm ki, sizin Azərbaycana qarşı yönəlmış fikirləriniz ikili standartların nümunəsidir".

"İki Sahil" qəzetiinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, bütövlükde həmin tədbirdə səslənən fikirlər doğru deyil, yanlışdır. Baş redaktor tələbələrin seçkilərə zorla aparılması və s. iddiaları böhtan adlandıraraq, onu da bildirib ki, seçkilərde iştirak edən namizədlərin her birine çıxışlar etmək üçün pulsuz efir vaxtı müəyyənləşdirilib və onlardan biri ADP sədri Sərdar Cəlaloğludur ki, hakimiyətə qarşı ən sərt fikirlərini bildirirdi: "Namizədlərə verilən vaxt və s. təbliğat işləri kifayət qədər şəffaf və ədalətli idid. Hətta deyərdim ki, bir çox ölkələrə nüməne ola biləcək seçkilər keçirilib. Nəyə görə müxalifətçi namizədin fikirlərini demokratiya dəyərlərinə aid etmirsınız? Mən bir qəzet işçisi, jurnalist və baş redaktor kimi hesab edirəm ki, sizin Azərbaycana qarşı yönəlmış fikirləriniz ikili standartların nümunəsidir".

Vüqar Rəhimzadə həmçinin bildirib ki, Ermənistən parlamentində deputatları gülləleyib qətlə yetirirlər və Avropa təşkilatları bu kimi olaylara sərt münasibət bildirmir.

Bəhruz Quliyev: "Əger siz Azərbaycan xalqına hörmət edirsinizsə, həmçinin etiraf edirsinizsə ki, dövlət qurumları sizə çox hörmətə yanaşır, bu zaman Azərbaycan xalqının hissiyatıyla, eşəbəri ilə və iradəsi ilə oynamayı".

"Ses" qəzetiinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, ATƏT DTİHB-nin hazırladığı rəy Azərbaycan həqiqətlərini əks etdirmir: "Sizin seçkilərlə bağlı alğınızı məlumatlar ya anti-Azərbaycan qüvvələrinə əleyhinə işləyən qüvvələrinin üzərində qurulub, ya da ki, siz hesabatı hazır formada gətirmisiniz və bu tədbir vasitəsi ilə səsləndirirsınız. Sizin təsvir etdiyiniz dövlət Azərbaycan deyil, təsvir etdiyiniz dövlət sivilizasiyadan kənar və hüquqa əsaslanmayan bir dövlətdir ki, belə dövlətlər də başqa yerlərdə, belə də Afrikanın ucqar yerlərində yerləşir. Azərbaycan hüquqi dövlətdir və seçki mühitine hörmətə yanaşır. Məhz bu seçkide də Azərbaycan xalqı tam olaraq öz fikrini ifadə edərək. İddia edirsiniz ki, internet resurslarında müəyyən qadağalar qoyulub, sosial şəbəkələrdə məhdudiyyətlər var və s. Halbuki, Mətbuat Şurası qeyri-hökumət təşkilatı olaraq bəyan edib ki, Azərbaycanda metbuatın fəaliyyətində kifayət qədər normal şərait mövcuddur və heç bir manə yoxdur. Eyni zamanda jurnalistlər, beynəlxalq təşkilatlar özləri etiraf ediblər ki, Azərbaycanda mətbuatla bağlı heç bir problem olmayıb. Şəxsən mənim rəhbərlik etdiyim media qrupu - qəzet, internet televiziyyası və informasiya saatı olaraq, seçkiyi tam sərbəst şəkildə izləmişik və mənim dediklərim bunları deməyə kifayət qədər əsas verir".

Bəhruz Quliyev ATƏT DTİHB missiyasına müraciət edərək bildirib ki, əgər iddiaları doğrudursa, bu zaman faktları ortaya çıxarsın: "Siz, heç bir fakt deyə bilməzsəniz. Azərbaycanda kütłəvi seçki pozuntusunun olması mümkün deyil. Başqa tərəfdən, əgər siz Azərbaycan xalqına hörmət edirsinizsə, həmçinin etiraf edirsinizsə ki, dövlət qurumları sizə çox hörmətə yanaşır, bu zaman Azərbaycan xalqının hissiyatıyla, eşəbəri ilə və iradəsi ilə oynamayı".

Tədbirdə diqqət çəkən məqamlardan biri de ATƏT DTİHB missiyasına verilən suallara cavabları verilməməsi, eksine, uzun-uzadı öz fəaliyyətləri barədə fikirlərin səsləndiriləsi oldu ki, bunun özü də sübut edir ki, adıçəkilən qurum Azərbaycana qarşı qərəz, böhtan və ikili standartlar cəhətindən yanaşır. Söz yox ki, belə yanaşmalarla ATƏT missiyası heç vaxt sivil, demokratik Azərbaycanla normal münasibətlər qurmaq imkanı əldə edə bilməyəcək.

Rövşən RƏSULOV

Mətbuat Şurasının sədri: "KİV-də qanun pozuntusuna rast gəlinməyib"



Kanallarda ümumən mənfi təqdimat hallarına rast gəlinməyib.

Bələdliklə monitoring göstərir ki, KİV-lər 11 aprel 2018-ci il Prezident seçkilərini işləyindən Azərbaycan Respublikasının Konstitusiyasından, "Kütłəvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının Seçki Məccəlləsindən, Mərkəzi Seçki Komissiyasının "Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütłəvi informasiya vasitələri ile seçki-qabağı təşviqatın aparılması qaydası haqqında" Təlimatından, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"ndan irəli gelən tələbləri yerinə yətiriblər. Qeydə alınmış kiçik nöqsanlar medianın seçkide iştirakı ilə bağlı ümumi müsbət tendensiyaya təsir göstərməyib.

Azərbaycan Mətbuat Şurası Prezident seçkilərini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərib. Həmçinin jurnalistlərin prosesi işləyindən monitoringini aparıb. Bu məqsədə Şuranın idarə Heyətinin üzvləri müxtəlif seçki məntəqələrində media təmsilçilərinə yaradılmış şəraitlə tanış olublar. Onlar müşahidəçi qismində də seçkinin gedisiyi izleyiblər. Bundan başqa Mətbuat Şurasının (012) 441 35 30 telefon, həmçinin (055) 201 99 26 və (050) 242 09 91 mobil nömrələri aprelin 11-də "qaynar xətt" rejimində fəaliyyət göstərib.

Aprelin 11-i saat 08:00-dan 19:00-dek olan müdəddətde prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirmiş jurnalistlərlə bağlı hər hansı incident qeydə alınmayıb. Ötən zaman kəsiyində Şuranın "qaynar xətt"ine cəmi 1 müraciət daxil olub. "Inter.az" telekanalının müxbiri Səbuhi Vəqifoğlunun Sumqayıtda seçki prosesini işləyindən tələşdiyi anlaşılmazlıq aradan qaldırılıb. Səsvermə müdəddətində seçki məntəqələrində monitoring aparan Azərbaycan Mətbuat Şurasının idarə Heyətinin üzvləri də jurnalistlərin prosesi işləyindən her hansı manə qeyde almayıblar. Qeyd edək ki, Mətbuat Şurasının idarə Heyətinin üzvləri həmçinin olduqları məntəqələrde yüksək seçci fəaliyətini, beynəlxalq və yerli müşahidəçilər də her cür şəraitin yaradıldığını qeydə alıblar.

Beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər, o cümlədən də, ATƏT/DTİHB Azərbaycanda keçirilən 11 aprel prezident seçkiləri ilə bağlı bəyanat verdi. Əksər beynəlxalq müşahidəçilər seçkilərin azad, ədalətli və şəffaf keçirildiyini bildirdilər də, ATƏT-in müşahidə missiyası əks-mövqe nümayış etdi. Mətbuat konfransı keçirən müşahidə missiyası, ənənəvi olaraq şər, böhtan, əsəssiz iddialar, həqiqətdən uzaq olan fikirlərə çıxış etdi. Bu da ATƏT-in Azərbaycana qarşı olan qərəzinin dəyişmədiyi ni göstərir. Söhbət etdimiz müşahidələrimiz də, ATƏT-in müşahidə missiyasının mövqeyinin tamamilə qərəz olduğunu bildirdilər.

Millət vəkili Azər Badamov:



- ATƏT seçkilərdə müşahidə missiyasını müyyən dairələrin sıfarişi ilə, məqsədli şəkildə həyata keçirir. ATƏT-in seçki ilə bağlı aşağılıçı fikirlərle çıxış edəcəyi qabaqcadan biza məlum idi. Ölkəmizdə keçirilən seçkidə xalqımız öz iradəsini sərbəst şəkilde ifadə etdi. Qayda pozuntusu halları, müdaxilə və seçicilərə təsir halları olmamışdır. Seçkilər tam demokratik şəraitdə keçdi. Hətta onu da, qeyd etmək istəyirəm ki, Azərbaycanda keçirilən prezident seçkiləri ATƏT üzvü olan ölkələrin seçkisindən de yüksək səviyyədə baş tutmuşdur. Qaldı ki bəzi beynəlxalq təşkilatların qərəzli fikirlərinə, biz seçkini heç də kiminə xoşuna gəlmək üçün və kimi lərə göstərmək üçün keçirmir. Biz seçkini yalnız Azərbaycan vətəndaşının seçimini öyrənmək üçün keçiririk. Azərbaycan xalqı müdrik xalqdır. Təbii ki, xalqımız Azərbaycanın işqli geleceyinə səs verdi. Bizi maraqlandıran da xalqımızın fikridir.

Millət vəkili Tahir Mirkişili:



- Seçkiləri müşahidə edən hər bir təşkilat öz mövqeyini bildirir. Seçkilər kifayət qədər şəffaf və demokratik əsaslarla keçirilib. Seçkilərin əsas məqsədi xalqın öz iradəsini eks etdirməsidir ki, ona da Azərbaycanda nail olundu və bunu bütün müşahidəçilər de təsdiq etdi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidə etdiyi bütün ölkələrdəki seçkilərlə bağlı oxşar bə-

ATƏT ənənəvi amplurasından çıxış edir

“Ortada əməlli-başlı qərəz və qeyri-obyektiv yanaşma var”

yanatlar verir. Seçkilərin nəticələrinə və vətəndaşların öz iradəsini bildirməyə təsir edə bilməyəcək ayrı-ayrı faktlardan bəhs edirlər. Belə kütüvə tədbirlərin keçirildiyi bütün ölkələrdə ayrı-ayrı faktlar mövcud olduğu halda, müraciət əsasında bunlar araşdırılır. Azərbaycanda da bunun üçün hüquqi normalar mövcuddur.

Siyasi şərhçi Azər Həsrət:



- Açığı, men ATƏT-in seçkiləre yanaşmasından xeyli təəccübənləmişəm. Çünkü doğrudan da, bütün beynəlxalq missiyalar pozitiv münasibət açıqlayıb. Ancaq ATƏT onların mövqeyi ilə daban-dabana zidd olan mövqedən çıxış edir. Sanki ATƏT nümayəndələri Azərbaycanda deyil, başqa bir ölkədə seçkini müşahidə edib. Ona görə, düşünürəm ki, ortada əməlli-başlı qərəz və qeyri-obyektiv yanaşma var. Düşünürəm ki, Azərbaycan rəqabətdən danışılır ki, Azərbaycan, rəsmi Bakı ciddi-cəhdle maraqlı idi ki, ne qədər adam seçkiyə qatılacaqsə-qatılsın. Hətta belkə də imza toplayanlara göz yumuldu da ki, təki iştirak etsinlər. Yəni imzalar da son dərəcə dəqiqliyinə kimi yoxlanılmadı da ki, qeyde alınsın. Cənab İlham Əliyevin toplantı səs 86 faizdir. Ondan sonra ikinci yerde duranın toplantı cəmi 3, 74 faiz təşkil edir. Bir yerdə ki, birinci yerlə ikinci yer arasında olan fərq 82 faizdir, burda hansı rəqabət mühitini aktuallaşdırmaq olar? “Milli Şura” da əvvəlki seçkilərdə iştirak edib və onların da səs faizini görmüşük. İndi də gelib iştirak edəyidilər də. Haçansa ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosu dedimi, ay “Milli Şura” sən gəl bir, yaxud iki adamlı qatıl seçkilərə! Yəni bu da mənim Azərbaycana töhfəm ki, seçkilərdə radikal müxalifət də iştirak edib. Müxalifət var idi siyahıda.

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu :



- Men RIA “Novosti” informasiya agentliniñ oxudum ki, guya “Səs” qəzetinin Baş redaktoru Bəhrəz Quliyev onların keçirdiyi mətbuat konfransını dağıdıb. Bilirsizim, onlar üçün vacib deyil ki, hansısa xalqın siyasi iradəsini tanıdlar, yaxud tanımadılar. Onlar üçün vacib sıfariş yerinə yetirməkdir. Yəni mən sizə deyim ki, belə demek mümkün, beynəlxalq təşkilatların içərisində siyasi baxımdan ən korrupsiyalasmış qurum ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosudur. Siz təsəvvür edin, 2017-ci ilin aprelində Ermənistanın parlament seçkiləri keçirilib, hələ bu günə qədər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosu onunla bağlı yekun rəy açıqlamayıb. Yəni tam yekun rəy açıqlanmayıb. Ətən il 2017-ci ilin dekabr ayında bir sənəd yadılar, amma özləri də etiraf etdilər

ki, o, yekun sənəd deyil. Ermənistanda da hal-hazırda müxtəlif hakimiyət dəyişiklikləri gedir, seçki prosesləri gedir, müxalifət qışqır ki, Ermənistanda konstitusiya pozulur. Yəni bizdə heç bir konstitusiya və qanunvericilik norması pozulmayıb. ATƏT-in dediyi siyasi kriteriyallardır. Hüquqi kriteriyallar deyil. Amma Ermənistanda müxalifət qışqır ki, Armen Sarkisyan Ermənistannın prezidenti ola bilməz, çünkü bu adam Ermənistannın vətəndaşı deyil, başqa ölkə vətəndaşıdır. Bir sözü, bu konstitusiyanın pozulmasıdır. Hələ bu günü qədər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İnsti-tutu ona reaksiya vermır. Yaxud ATƏT-in və digər Avropa təşkilatlarının gözünün qabağında Serj Sarkisyan bütün səlahiyyətləri əlinə keçirib, təzə bir diktatura rejimi qurub-sa da, ona reaksiya verilmir. Amma Azərbaycanda güya rəqabət mühiti yoxdur deyə iddialar irəli sürüllür. Hansı rəqabətdən danışılır ki, Azərbaycan, rəsmi Bakı ciddi-cehdle maraqlı idi ki, ne qədər adam seçkiyə qatılacaqsə-qatılsın. Hətta belkə də imza toplayanlara göz yumuldu da ki, təki iştirak etsinlər. Yəni imzalar da son dərəcə dəqiqliyinə kimi yoxlanılmadı da ki, qeyde alınsın. Cənab İlham Əliyevin toplantı səs 86 faizdir. Ondan sonra ikinci yerde duranın toplantı cəmi 3, 74 faiz təşkil edir. Bir yerdə ki, birinci yerlə ikinci yer arasında olan fərq 82 faizdir, burda hansı rəqabət mühitini aktuallaşdırmaq olar? “Milli Şura” da əvvəlki seçkilərdə iştirak edib və onların da səs faizini görmüşük. İndi də gelib iştirak edəyidilər də. Haçansa ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosu dedimi, ay “Milli Şura” sən gəl bir, yaxud iki adamlı qatıl seçkilərə! Yəni bu da mənim Azərbaycana töhfəm ki, seçkilərdə radikal müxalifət də iştirak edib. Müxalifət var idi siyahıda.

Təbii ki, ATƏT üçün siyasi iradə maraqlı deyil. Onlar bir daha sübut etdilər ki, dün-yada ən siyasi korrupsiyalasmış qurumdu-lar. Bir daha sübut etdilər ki, onlar Azərbay-canla bağlı sıfariş yerinə yetirirlər, onlar bir daha sübut etdilər ki, Cənab İlham Əliyevin Prezidentliyi hansısa sahədə onları qane etmir. Bu yolla çalışıllar Prezidentə təzyiq et-sinlər. Amma bu, mümkin deyil. Çünkü xalq-iqtidar birliliyi möhkəm əsaslara söykənir.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəsəfə doktoru, İlqar Orucov:



- 11 aprel tarixində Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri, bir-mənali olaraq, xalqın iradəsi ilə, tam demokratik mühitdə, bütün iddialı siyasi qüvvələr

eyni imkanlarını yaradıldığı şəraitdə və səs-verme hüququna malik böyük əksəriyyət seçicilərin iştirakı ilə sona çatdı. Xalq növbəti dəfə seçimimin məsuliyyətini dərk edərək, Cənab İlham Əliyevi 7 il müddətinə dövlət rəhbəri postuna seçdi. İster yerli, ister xarici müşahidəçilərin gözləri öündə keçirilən seçkilərin nəticələrin xalqın iradəsinin inikası idi və həm beynəlxalq müşahidəçilər, həm də yerli müşahidəçilərin reylerinin üst-üstə düşdüyü bir məqamda, ATƏT-in nümayəndəsinin həqiqəti eks etdirməyən, qərəzlə, sıfarişli və böhtan xarakəti açıqlaması xeyli təəssüf doğurur. Təəssüflər olsun ki, seçki öncəsi də Avropanın dünyaya “demokratiya dərsi” keçməyə öyreşmiş və bunu ən yaxın tarixdə “erəb baharı” adı altında xarabalaşa çevirdikləri Yaxın Şərqdə sınaqdan keçirən 150-200 illik krallıq hakimiyətlərinə malik dövlətləri ölkəmizin seçki mühitine müdaxiləni, məqsəd kimi qarşılara qoyaraq, Azərbaycana qarşı, informasiya və söyüdə terror təşkil etdilər. Təbii ki, cəmiyyətimiz çox gözəl anlayırdı ki, bu söyüdə terroru elə Avropanın “demokratik” siyasi metbəxlərində hazırlanıb, məqsəd ölkəmizə qarşı öz çirkli niyyətlərini həyata keçirməkdən ibarətdir. Söyüşün cəmiyyətimizdə, mentalitetimizdə, leksikonumuzda mövqeyini, təsir gücünü xüsusi tədqiqatlarla müəyyən edən həmin institutlar xüsusi vasitələrlə və məqsədli şəkildə elə keçirdikləri milli xainlərimizin vəsiti ilə sosial mediada, Avropanın müxtəlif dövlətlərindən ən iyənc formada mübarizələrini davam etdirdilər. Bu kampaniya iflasa uğrayandan sonra indi də seçkilərə münasibətdə yeni üsulları işə salmağa başlayıllar. Xalqımız müdrik xalqdır, baş verən proseslərin fəqihindədir. İllədir korrupsiyalasmış avropalı missionerlərin və siyasi dəlləllərin nə deməsində asılı olmayaq, özü-nün və dövlətin taleyini özü həll edir və bundan sonra da edəcəkdir. Xaricdən olan müdaxilələrə, təzyiqlərə, təhdidlərə baxmayaq, xalqımız İslahatlara münasibətini si-vil yolla, seçkide ortaya qoyma. Bu seçim və seçkilərə münasibət həm xalqın müdrikiyyənin və həm də ölkədə demokratik seçki mühiti-nin göstəricisi idi. Azərbaycan xalqı sübut etdi ki, o, dövlətin mənbəyində dayanır, onun iradəsindən kənar, xalqa arxalanma-yan heç bir siyasi qüvvə hakimiyətə iddia edə bilməz! 11 aprel seçkilərində respubli-kanın hər yerində insanlar müstəsnə vətən-dəşlik hüquqlarını, hər bir vətəndaşın dövləti qurmaq, yaşatmaq və inkişaf etdirmək na-minə vətəndaş məsuliyyətlərini dərk edərək, seçki məntəqələrinə getdilər və sərbəst, demokratik və azad seçimlərini etdilər. Xalqın seçkilərdə aktivliyi, məntəqələrdə insanların səslərini vermək üçün yaranmış növbələr, növbəti və həm də daha uzun bir müddədə dövlətin siyasetini müəyyenləşdirəcək birinci şəxsinin seçilmesini bayram əhval-ruhiyyəsində həyata keçirməsi, bir daha onu göstərdi ki, Azərbaycan xalqı ne qədər dövləti-yine bağılıdır və dövlətin geleceyinə cavab-dehlik hiss edir.

GÜLYANƏ

Vladimir Vitiuc: Seçkilərdə şəffaflığın təmin olunmasına xidmət edən yeniliklər gördük

Seçkilərin hazırlanması və təşkili pro-sesindən danışsaq deyə bilərem ki, səsvermə ən yüksək səviyyədə keçdi. Bütün vətəndaşlara bərabər

şərait yaradılmışdı və onlar öz iradələrini ifadə etmək imkanı qazanmışdılar. Biz şəffaflığın təmin edilməsinə xidmət edən yeniliklər də gördük. Bu mənada Azərbaycanın təcrübəsi digər ölkələr üçün nümunədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri prezident seçkilərini müşahide edən Moldova parlamenti sədrinin müavini Vladimir Vitiuc aprelin 12-də keçirdiyi mətbuat konfransında söyləyib. Mərkəzi Seçki Komissiyası-

nın və seçkilərə cavabdeh olan müvafiq qurumların seçki prose-sine ciddi yanaşdığını deyən V. Vitiuc bildirib ki, seçkilər za-manı beynəlxalq müşahidəçilər üçün də yaxşı şərait yaradılmışdı.



13 aprel 2018-ci il

Azərbaycan mükemmel milli iqtisadi inkişaf modeli formalaşdırıb

*YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin sədri Tahir Budaqovun yap.org.az-a müsahibəsi*

- Tahir müəllim, Azərbaycanın son illər ərzində iqtisadi inkişaf sahəsində əldə etdiyi nəlliyyətlər barədə nə deyib ilərsiniz? Bununla bağlı statistik göstəricilər necədir?

- Ziddiyətli geosiyasi maraqlar fonunda dünyada son illər baş verən qlobal iqtisadi böhranların və arası kəsilmədən davam edən, dərinləşən və əhatə dairesi gedikcə genişlənən siyasi çaxnaşmaların təsirinin Azərbaycandan da yan keçmədiyi şəraitdə ölkəminin dayanıqlı sosial, iqtisadi inkişafının təmin olunması ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələbinə uyğunlaşdırılmışdır. Mükemməl səviyyədə davam etdirilməsi sayesində mümkün olmuşdur. Bu illər ərzində ölkənin makroiqtisadi sabitliyi nəinki qorunub saxlanılmış, eyni zamanda iqtisadi potensialı daha da gücləndirilmişdir. 2004-2017-ci illərdə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi real ifadədə 3,2 dəfə, sənaye məhsulu istehsali 2,6 dəfə, kənd təsərrüfatı məhsulu istehsali 1,7 dəfə, bütçə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3,0 dəfə, orta aylıq nominal emək haqqı 6,8 dəfə, minimum emək haqqı 12,9 dəfə artmışdır. İşsizlik səviyyəsi 9,2 faizdən 5,0 faizə, yoxsulluq səviyyəsi isə 44,7 faizdən 5,4 faizə enmişdir. Dünya Bankının məlumatlarına görə 2003-2016-ci illər ərzində Azərbaycan aliciliq qabiliyyəti pariteti üzrə hesablanmış ÜDM-in adambağına həcmində görə 59 pillə irəliyərək 221 ölkə arasında 78-ci yere yüksəlmışdır. Davos Ümumdünya İqtisadi Forumunun hesablamaları ilə müəyyən edilmişdir ki, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 2003-cü ildə 125 ölkə arasında 64-cü yeri tutmuş ölkəmizin reytinqi 2017-ci ildə 137 ölkə arasında 35-ci yere yüksəlmışdır.

2016-2017-ci illərdə dünya iqtisadiyyatında baş vermiş neqativ meyillərin Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilmiş, müasir çağırışlara cavab olaraq kompleks tədbirlər həyata keçirilmiş, ölkədə yeni islahatların əsası qoyulmuşdur. Belə ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxləndirilən asılılığı azaltmaq, ixracönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını, insan kapitalından səmərəli istifadə etmək məqsədilə ölkədə həyata keçirilmiş iqtisadi siyasetin və islahatların davamlılığını təmin etmək üçün ölkə başçısının tapşırıqına əsasən qısa müddət ərzində iqtisadiyyatın mövcud vəziyyəti dərindən təhlil edilmiş və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilə-



rək onların həyata keçirilməsinə başlanılmışdır. İqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq iqtisadi inkişafın keyfiyyət-cə yeni modeli formalasdırılmışdır. Qeyd olunanların nəticəsidir ki, dünya bazارında neftin qiymətinin aşağı düşməsinə, həmcinin Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) neft hasilatının azaldılması ilə bağlı təşəbbüsə qoşulmaqla Azərbaycanda neft hasilatının azalmasına baxmayaraq, qeyri-neft sektorunun artımı hesabına 2017-ci ildə əvvəlki illə müqayisədə ümumi daxili məhsulun artımı qeydə alınmışdır. 2017-ci ildə iqtisadiyyatın nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmış əlavə dəyər əvvəlki illə müqayisədə 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqcılıq sahələrində 4,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, digər sahələrdə 1,5 faiz artmışdır.

Azerbaycanda 2004-2017-ci il-lərde sənaye müəssisələrinin və fərdi sahibkarların fealiyyəti nəticəsində sənaye məhsulu istehsalı hər il orta hesabla 7,1 faiz artaraq 508,8 milyard manat təşkil etmişdir. Bu illər ərzində ölkədə qaz kondensatı da daxil edilməklə 554,4 milyon ton xam neft, 308,5 milyard kub-metr təbii qaz hasil edilmiş, 16,5 milyon ton avtomobil benzini, 32,8 milyon ton dizel ya-

bərabər olmuş, qeyri-ərzaq məhsullarının dövriyyəsində real ifadədə 8,7 dəfə artım müşahidə edilmişdir. Öləkə əhalisi tərəfindən qeyri-ərzaq məhsullarının alınmasına meyil ilbəil artmışdır. 2003-cü ildə ticarət şəbəkəsində satılan is-tehlak məhsullarının dəyərinin yalnız 30,8 faizi qeyri-ərzaq məhsulları olduğu halda, 2017-ci ildə bu göstərici artaraq 49,3 faiz təşkil etmişdir.

nacağı, 8,8 milyon ton ağı neft isətsəl olunmuşdur. 2003-cü illə müqayisədə neftin hasilatı 2,5 dəfə, təbii qazın hasilatı isə 5,6 dəfə artmışdır. 2017-ci ilin sentyabrın 14-də dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azərlı”, “Çırraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Saziş imzalanmışdır ki, bununla da ölkəmizdə yeni neft strategiyasının icrasına başlanılmışdır.

Sənayenin qeyri-neft bölməsi üzrə 2004-2017-ci illərdə istehsal 2,2 dəfə və ya orta hesabla hər il 5,7 faiz artmışdır. Güclü sənaye potensialının inkişafı üçün ölkədə təcərrübə mədyclərin cəmləmiş 3% lik normaya qarşı orta hesabla 0,6 faiz təşkil etmiş, 2004, 2006, 2011 və 2013-cü illərdə isə dövlət büdcəsi profisitlə icra edilmişdir. Əthalinin iqtisadi və sosial təminat-

zengin xammal bazasının mövcudluğu, çoxprofilli sənaye kompleksinin yaradılması istiqamətində imkanların səfərbər edilməsi hesabına bu sahənin inkişafı üçün güclü zəmin yaradılmışdır. Qeyri-neft sənayesinin ənənəvi sahələrində keyfiyyət dəyişməleri baş vermiş, yerli xammal və materiallardan istifadəyə üstünlük verilməsi bir sıra sənaye məhsulları üzrə ölkənin ehtiyaclarının təmin edilməsinə imkan yaratmışdır. Ət və süd məhsulları, duz, meyvə və tərəvez konservləri, mineral sular, cement və klinkerlər, gips, əhəng, alçıpan, kərpic, betondan tikinti blokları, armatur, alüminium və ondan alınan məmulatlar və s. bir sıra sənaye məhsulları ilə ölkənin özünü təmin etmə səviyyəsi digər sənaye məhsulları ilə müqayisədə daha yüksək olmuşdur.

Ölkənin sosial-iqtisadi həyətində mühüm rəl oynayan informasiya və rabitə iqtisadiyyatın qeyri-neft sektorunun ən sürətlə inkişaf edən sahəsi olmuşdur. 2003-cü ilə müqayisədə 2017-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,2 dəfə və ya hər il orta hesabla 18,8 faiz artmışdır.

2017-ci il ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılar 35,3 milyard manatlıq və ya 2003-cü ilə nisbətən real ifadədə 3,8 dəfə çox məhsul satılmışdır. İstehlak məhsullarının 11,8 faizi ticaret müəssisələri, 55,5 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə ti-

tının daha da yaxşılaşdırılması və ölkə iqtisadiyyatının sürekli inkişafının davam etdirilməsi məsələləri bütçə siyasetinin əsas istiqamətləri olaraq qalır. Belə ki, 2017-ci ilde dövlət bütçəsində əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 2003-cü ilə nisbətən 11,0 dəfə, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 18,2 dəfə coxdur.

Ölkədə biznes mühitinin əlverişliliyinin artırılması məqsədi ilə dövlət tərefindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, dövlət tənzimləmesinin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və sünü maneqələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin təkmilləşdirilməsi, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətlərinin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilmişdir. Bu, özünü müəssisə və təşkilatların, fərdi sahibkarların sayının artmasında bürüzə verir. 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə ərazisində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı 118594 olmuş və bu 2004-cü ilin yanvarın 1-i ile müqayisədə 1,9 dəfə çoxdur. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə 5,0 dəfə artaraq 794441 olmuşdur. Son bir ilde isə ölkədə yeni yaradılan 11934 hüquqi şəxs və 137131 fərdi sahibkar qeydiyyatdan keçmişdir.

- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən nəticələrlə əla-qədar nə söyləmək olar?

- Son illerdə regionların sosial-iqtisadi inkişafı ile bağlı görülən işlər, bu sahədə aparılan digər tədbirlər ölkənin regionlarında qeyri-neft sahəlerinin, xüsusilə emal sənayesinin sabit inkişafına təkan vermişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına istiqamətlənmış Dövlət Proqramları ilə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasını təmin etmiş, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritət sahələrə iri həcmli investisiyaların yönəldilməsi regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fealiyyətə başlaması üçün zəmin yaratmışdır.

2004-2017-ci illərdə Bakı, Gəncə, Sumqayıt, Şəki şəhərlərində, Quba, Qax, Astara, Füzuli, Xaçmaz, İsmayıllı, Balakən, Gədəbəy, Zaqatala, Neftçala, Saatlı və Salyan rayonlarında elektrik stansiyaları, Naxçıvan Muxtar Respublikasında avtomobil zavodu, Sənaye kompleksi, günəş

Elektrik stansiyası, müxtəlif regionlarda asfalt-beton zavodları, çökək məməkulatları istehsalı sexleri, Sumqayıt şəhərində "Gilan" Tekstil Parkı, "Alyans Tekstil" tikiş fabriki, "Sağlam qida" Aqrar Sənaye Kompleksi, Gəncə şəhərində "Kəpəz" markalı avtokran, "Belarus" tipli traktor və "Maz" tipli ağır tovajlı yük avtomobili istehsal edən avtomobil zavodu, İmislidə şəker zavodu, Şamaxı rayonunda müasir standartlara cavab verən, müxtəlif ölçülü televizorlar, kondisyonerlər istehsal edən zavod, Abşeron rayonunda duz, süd, dondurma və metal konstruksiyalar zavodları, Lənkəran şəhərində yağış, çəltik, dondurma və pivə zavodları, Masallı rayonunda mebel zavodu, Bilişuvər rayonunda konserv zavodu, Hacıqabul rayonunda kərpic zavodu, Xaçmaz rayonunda konserv və pivə zavodları, Qəbələ rayonunda meyvə şirələri istehsal edən zavod, Gədəbəy rayonunda qızıl-mis emalı zavodu, Ağcabədi rayonunda "Karvan-LEKO" sənaye parkında 9 müəssisə və istixana kompleksi, İsmayıllı rayonunda "İSMA BİKES" velosiped zavodu və s. bölgələrdə yeni-veni sənaye müəssisələri yaradılmış və məhsul növlərinin çeşidi dəyərlə artmışdır. Neticədə, regionlarda mövcud potensialdan səmədəli istifadə etməklə istehsal müəssisələrinin fəaliyyəti daha da genişləndirilmiş, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, məşgulluğun artırılması və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi istiqamətində uğurlar əldə edilənmişdir.

- İnnovativ inkişaf istiqamətlərindən biri kimi qeyri-neft sektorunun tərəqqisi istiqamətində həyata keçirilən tədbirlərin nəticələrini necə qiymətləndirmək olar?

- Ölke sənayesinin innovativ inkişaf istiqamətlərindən biri də sənaye parklarının, məhəllələrinin yaradılması olmuşdur. Nəticədə sənaye parkları və məhəllələrinin nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən 2017-ci ilde 144,4 milyon manatlıq məhsul istehsal edilmişdir.

Ölkədə azad sahibkarlıq mühitinin formallaşması fərdi sahibkarlıq kimi yeni təsərrüfatçılıq formalarının yaranmasına təkan vermiş, qeyri-dövlət bölməsinin payı xeyli yüksəlmişdir. Əgər 2003-cü ildə sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulu 56,8 faizlik paya malik idisə, növbəti illərdə aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində onların xüsusi çəkisi artaraq sənayenin ümumi mehsulunda 79,9 faiz təskil etmişdir.

Azərbaycan mükəmməl milli iqtisadi inkişaf modeli formalaşdırıb

YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budagovun yap.org.az-a müsahibəsi

Əvvəli Səh. 12

2004-2017-ci illər ərzində əsas kapitala 162,9 milyard manat məbləğində vəsait yönəldilmişdir ki, bunun da 65,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 95,8 milyard manatı məhsul istehsalı obyektlərinin, 55,9 milyard manatı xidmət sahələri üzrə obyektlərin, 11,2 milyard manatı isə ümumi sahəsi 26,1 milyon kvadrat metr olan yaşayış evlərinin tikintisine yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 63,2 faizini daxili, 36,8 faizini isə xarici investisiyalar təşkil etmişdir. Bu illər ərzində neft sektoruna 64,5 milyard manat, qeyri-neft sektoruna isə 98,4 milyard manat vəsait yönəldilmişdir. Yalnız 2017-ci ildə qeyri-neft sektorunun inkişafına 7,1 milyard manat investisiya qoyulmuşdur ki, bu da 2003-cü illə müqayisədə 5,9 dəfə çoxdur. 2004-2017-ci illərdə ölkədə 8119 çarpayılıq 106 xəstəxana, bir növbədə gəlışlərin sayı 8912 olan 156 ambulatoriya-poliklinika müəssisəsi, 514,8 min şagird yərlik 1385 ümumtəhsil məktəb binası, 20839 yerlik 202 məktəbəqədər təhsil müəssisəsi, 6880 yerlik 41 klub və digər sosial-mədəni obyektlər tikilib istifadəyə verilmişdir.

Təkcə 2017-ci ildə Bakı şəhərində "Baku Agropark" istixana kompleksi, "Pirallahi" Günəş Elektrik Stansiyası, körpü, Balaxanı Sənaye Parkı, Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat avtomobil yolu, Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Sumqayıt şəhərində yenidən qurulmaqla Boruyama zavodu, Gəncə şəhərində "Yeni Gənce" elektrik yarımtənsiyası, Gəncə Dövlət Filarmoniyasının yeni binası, "Grand Qafqaz" Ticarət Kompleksi, "Gənce Mall" Ticarət Mərkəzi, Yevlax şəhərində Varvara baliqartırma və balıqyetiştirmə zavodu, Lənkəran şəhərində Çəltik zavodu, "Xəzər Palace" otel kompleksi, Abşeron rayonunda Olimpiya İdmən Kompleksi, Ağcabədi rayonunda Çörək və un məmulatları zavodu, Olimpiya İdmən Kompleksi, Balakən rayonunda Su elektrik stansiyası, Cəlilabad rayonunda dənli və paxlı bitkilerin təmizlənməsi və qablaşdırılması müəssisəsi, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolu-nun Masallı-Cəlilabad hissəsi, Gədəbəy rayonunda Limonad zavodu, 35/10 KV-luq "Gədəbəy" elektrik yarımtənsiyası, Göygöl rayonunda Respublikası Süni Malyanma Mərkəzi, Qax rayonunda 110/35/10 KV-luq elektrik yarımtənsiyası, Quba rayonunda "Azərxalça" ASC-nin Quba filialı, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi, 110/35/6 KV-luq "Neft-

çala" yarımtənsiyası, Saatlı rayonunda 110/35/10 KV-luq "Sarıcalar" elektrik yarımtənsiyası, Sabirabad rayonunda Quşçuluq fabriki, Mərkəzi Xəstəxana, Salyan rayonunda 110/35/10 KV-luq "Qaraqasılı" yarımtənsiyası, Şəmkir rayonunda "Azərişq" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nezəret mərkəzi, "Şəmkir Aqroparkı"nın Logistika Mərkəzi, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı, Zaqatala rayonunda "Bəhmənil" elektrik yarımtənsiyası və s. obyektlər istifadəyə verilmişdir.

Qeyri-neft sektorunun tərəqqisinə təkan veren əsas amillerdən biri de ölkənin turizm potensialının inkişaf etdirilməsidir. Ən müasir turizm infrastrukturunun yaradılması ölkəmizin mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi turizm sektorunun sürətli inkişafına, turist axınınnın artmasına şərait yaratmış, 2017-ci ildə ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 2005-ci illə müqayisədə 2,1 dəfə artaraq 2696,7 min nəfər olmuşdur. Son illərdə ölkə vətəndaşlarının maddi rıfah halının yaxşılaşması nəticəsində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2005-ci illə müqayisədə 2,2 dəfə artaraq 4108,9 min nəfərədək yüksəlmüşdir.

- Tahir müəllim, aqrar sektorun inkişafı da yeni iqtisadi şəraitdə müəyyənləşdirilən müüm hədəflərənən biridir...

- Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədönlü iqtisadi siyaset, xüsusiət sahibkarlığın inkişafına göstərilən hərəkəfi qayğı bütövlükde respublikanın sosial-iqtisadi həyatında mühüm rol oynamadıq yanaşı, regionların iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə möhkəm zəmin yaratmış ve son illərdə bu sahədə yüksək nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərin əldə olunmasında əsas rolu aqrar sahəyə ölkə başçısının diqqət və qayğısı, bu sahədə həyata keçirilən dövlət siyaseti oynamışdır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin tətbiqi, kənd təsərrüfatının inkişafı üçün ayrılmış güzəştli kreditlər, dövlət büdcəsinin vəsaiti hesabına kəndlilərə verilən subsidiyalar, aqrolizing xidmətlərinin əlyətərliliyi, geniş miqyaslı meliorasiya tədbirləri, nəhəng su anbarlarının inşası, regionlarda yol-nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçiriləsi üçün yönəldilmiş irəhəmli investisiyalar bu sahənin inkişafını şərtləndirən əsas amillər olmuşdur. Nəticədə 2003-cü ilə nisbətən 2017-ci ildə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,7 dəfə, yaxud hər il orta

hesabla 3,7 faiz artmışdır. 2017-ci ildə 2003-cü ilə nisbətən kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 36,6 faiz artırılaraq 1219,5 min hektardan 1665,6 min hektara çatdırılmışdır.

Ölkənin iqtisadi potensialından səmərəli istifadə olunması və ixracönümlü məhsul istehsalının təsviqi istiqamətində vaxtında qəbul edilmiş dövlət proqramlarının icrası son iki ildə pambıqcılığın inkişafını da sürətləndirmişdir. Belə ki, 2017-ci ildə pambığın əkin sahəsi 2015-ci illə müqayisədə 7,3 dəfə, pambıq istehsalı isə 5,9 dəfə artaraq 207,5 min tona çatmışdır.

2017-ci ildə qarğıdalı da nəzərə alınmaqla ilkin çəkide 2928,8 min ton taxil məhsulu toplanmışdır ki, bu da 2003-cü ilin müvafiq göstəricisində 871,0 min ton və ya 42,3 faiz çoxdur. Bu dövrədə buğda istehsalı 17,6 faiz, arpa istehsalı 2,4 dəfə, dən üçün qarğıdalı istehsalı 64,6 faiz artmışdır. 2017-ci il üçün şəkər çuqundurunun istehsalı 2003-cü ilə nisbətən 270,9 min ton və ya 3,1 dəfə artaraq 399,8 min tona çatmışdır. 2017-ci ildə 69,4 min hektar sahədən 1405,6 min ton tərəvəz, 58,8 min hektar sahədən 913,9 min ton kartof toplanmışdır ki, bu da 2003-cü illə müqayisədə müvafiq olaraq 34,3 faiz və 18,8 faiz çoxdur.

2017-ci ildə yeni salınmış 16,5 min hektar meyve bağları da nəzərə alınmaqla 186,4 min hektar, o cümlədən bar verən yaşda 138,3 min hektar meyve bağları və giləmeye ekmələri mövcud olmuşdur ki, həmin meyve bağlarından 954,8 min ton meyve və giləmeye toplanmışdır. Fındıq istehsalı mümkün olan rayonların müəyyənləşdirilməsi və bu rayonlarda fındıqcılığın sürətlə inkişaf etdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, Zaqatala, Balakən, Xaçmaz, Qax, Quba, Qusar, İsləməlli, Qəbələ, Şabran, Oğuz rayonlarında və Şəki şəhərində 10,7 min hektar sahədə yeni fındıq bağları salınmışdır. 2017-ci ildə meyve və giləmeye əkinlərinin ümumi sahəsi 2003-cü ilə nisbətən 2,1 dəfə, istehsalı 66,9 faiz artmışdır.

2017-ci ildə 309,2 hektar sahəde yeni salınmış üzümlükler dənəzərə alınmaqla 2017-ci ilin əvvəlinə 16,1 min hektar, o cümlədən 14,1 min hektar bar verən yaşda üzümlükler mövcud olmuş, həmin sahələrdən (talvar üzümü də daxil olmaqla) 152,8 min ton üzüm yığılmışdır. 2003-cü illə müqayisədə üzümlüklerin sahəsi 8,4 min hektar (2,1 dəfə), üzüm istehsalı (talvar üzümü də daxil olmaqla) 87,8 min ton (2,4 dəfə) artmışdır.

2017-ci ildə 2003-cü ile nisbətən kənd təsərrüfatı müəssisələri-hüquqi şəxslər üzrə heyvandarlıq məhsullarının istehsalı real ifadədə 1,7 dəfə, yaxud hər il orta

de 4,2 dəfə, yaxud hər il orta hesabla 10,7 faiz, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə isə 1,6 dəfə (hər il orta hesabla 3,6 faiz) artmışdır.

Həmin dövrədə et (kəsilmə çəkide) istehsalı 70,7 faiz, süd istehsalı 73,3 faiz, yumurta istehsalı 2,5 dəfə, yun istehsalı 32,2 faiz artmışdır.

2018-ci il yanvarın 1-i vəziyyətinə ölkədə 2679,3 min baş iribuyuzlu mal-qara, o cümlədən 1289,8 min baş inek və camış mövcud olmuşdur. 2004-cü il yanvarın 1-i ilə müqayisədə iribuyuzlu mal-qaranın baş sayı 437,5 min baş və ya 19,5 faiz, inek və camışların sayı 214,1 min baş və ya 19,9 faiz artmışdır. Müqayisə edilən dövrədə ölkədə qoyn və keçilərin baş sayı 1185,5 min baş (16,3 faiz) artaraq 8465,6 min başa çatmışdır.

- Nəqliyyat sektorunda görülen işlər də ÜDM-in artması baxımından böyük əhəmiyyətə malikdir...

- Ölkə iqtisadiyyatının sürətli və hərəkəfi inkişafında nəqliyyat mühüm yer tutur. Nəqliyyat sektorunun ümumi daxili məhsulda payı 2017-ci ildə 6,8 faiz təşkil etməklə, 2003-cü ilə nisbətən bu sektorda yaradılmış əlavə dəyərin həcmi 2,8 dəfə artmışdır.

2017-ci ildə nəqliyyat sektorunda bütün nəqliyyat növləri ilə yüksələşməsi və sərnişin daşınması 2003-cü illə müqayisədə 2,1 dəfə artaraq, müvafiq olaraq 226,4 milyon tona və 1973,4 milyon sərnişinə çatmışdır. Nəqliyyat sektorunda daşınmaların həcmindən görə en böyük paya malik olan avtomobil nəqliyyatı ilə yüksələşməsi 2003-cü illə müqayisədə 2,5 dəfə artaraq 144,9 milyon tona, sərnişin daşınması isə 2,2 dəfə artaraq 1739,7 milyon nəfəre çatmışdır.

2018-ci il yanvar ayının 1-i vəziyyətinə avtomobilərin sayı 1342,3 min ədədə çatmış, ölkə əhalisinin hər 1000 nəfərinə düşən minik avtomobilərinin sayı 2003-cü ildəki 48 ədəddən 118 ədədə çatmış, hər 100 ailədən 52-sinin şəksi minik avtomobili olmuşdur.

2006-ci ildə Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəmərinin istismara verilmesi ötən illər ərzində neft və qazın nəqlindəki artırma öz müsbət təsirini göstərmüşdür. 2017-ci il erzində magistral neft kəmərləri ilə 42,7 milyon ton və ya 2003-cü illə müqayisədə 3,8 dəfə çox neft, magistral qaz kəmərləri ilə 22,1 milyard kub-metr və ya 2,7 dəfə çox qaz nəql olunmuşdur.

2017-ci ildə baş tutan və böyük tarixi hadisə kimi yadda qalan Bakı-Tbilisi-Qars dəmir yoluğun istifadəyə verilməsi nəqliyyat sektorunda əldə olunmuş inkişafə əla-

və təkan vermeklə yanaşı, Azərbaycanın tranzit ölkə kimi geosiyasi əhəmiyyətini və nəticə etibarilə onun həm iqtisadi, həm də siyasi qüdrətini daha da möhkəmləndirəcəkdir.

- Xarici ticarət və ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə integrasiyası istiqamətində həyata keçirilən tədbirlərin nəticələrini necə xarakterizə etmək olar?

- Milli iqtisadiyyatın bazar prinsipleri əsasında qurulmasının mühüm istiqamətlərindən biri ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə integrasiyasının təmin edilməsidir. Son illərdə ölkədə makroiqtisadi səviyyədə iqtisadi sabitliyin bərəqərə olması və xarici ticarət liberallaşdırılması istiqamətlərində səmərəli və davamlı tədbirlər kompleksinin reallaşdırılması milli iqtisadiyyatın dünya təsərrüfat sistemine integrasiyasına əlverişli zəmin yaratmışdır.

Xarici ticarət əlaqələrinin strukturu da xeyli dəyişmişdir. Yerli istehsal sahələrinin yenidən qurulması və uğurla həyata keçirilən aqrar islahatların aparılması bir sırada yerli qida məhsullarının istehsalının artmasına və ölkəmizə idxlərin azalmasına səbəb olmuşdur. Yerli məhsullar daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxləndən asılılığı azaltmışdır.

Gömrük orqanlarında qeydiyyatlı aparılmış, lakin gömrük rəsmiyyətdən tam başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ildə xarici ticarət dövriyəsi 24257,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15475,6 milyon dollar, idxlən dəyəri 8782,0 milyon dollar təşkil etmiş, nəticədə 6693,6 milyon dollarlıq müsbət ticarət saldoşı yaranmışdır. 2004-2017-ci illərdə isə ölkədən 18,6 milyard dollarlıq qeyri-neft məhsulları ixrac edilmişdir.

- Əhalinin məşğulluq səviyyəsinin artırılması da başlıca prioritətlər sırasında yer alır...

- Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar əmək bazarında əhalinin məşğulluğuğun inkişafına təkan vermişdir. Bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması, sahibkarlığın inkişaf etdirilməsi, əlverişli işgüzar mühitin yaradılması istiqamətində atılan önemli addımlar əmək bazarı və məşğulluq sahəsində irəliliyi əldə etməyə imkan vermiş, 2003-cü ilin IV rübündən 2017-ci ilin sonuna dək ölkədə 1958,4 min yeni, o cümlədən 1436,2 min daimi iş yerləri yaradılmışdır.

Ardı Səh. 14

Azərbaycan mükəmməl milli iqtisadi inkişaf modeli formalaşdırıb

YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun yap.org.az-a müsahibəsi

Əvvəli Səh. 13

Bunun nəticəsi olaraq, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5073,8 min nəfər, məşgül əhalinin sayı 4822,1 min nəfər olmuş və 2003-cü illə müqayisədə iqtisadi fəal əhalii 16,0 faiz, məşgül əhalinin sayı isə 21,4 faiz artmışdır. İqtisadiyyatın qeyri-dövlət sektorunda məşğullüğün payı 2003-cü ildə 70,3 faiz olmuşdur-sa, bu göstərici 2017-ci ildə 75,8 faiz təşkil etmişdir.

- Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində hansı işlər görürlüb?

- Ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil sisteminde aparılan islahatlar bu sahədə müsbət dəyişikliklərə zəmin yaradır. Dövlət bütçəsindən təhsile ayrılan xərclərin məbləği ildən-ildə artır və bu xərclərin nəzərə çarpacaq dərcədə artması ölkə başçısının təhsil sahəsini dövlət siyasetinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. 2017-ci ildə dövlət bütçəsindən təhsile çəkilən xərclər 2003-cü illə müqayisədə 7,4 dəfə artaraq 1742,8 milyon manat təşkil etmişdir.

2017-2018-ci tədris ilinin əvveline 4410 dövlət və 28 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1520 min nəfər şagird təhsil almışdır. 2004-2017-ci illərdə ölkədə 530,3 min şagird yerine malik yeni məktəb binaları tikilmiş və ya mövcud məktəblərdə əlavə şagird yeri yaradılmışdır. Bundan əlavə, 20,9 min yerlik məktəbəqədər təhsil müəssisələri tikilib istifadəyə verilmişdir. Yeni nəsil dərsliklər hazırlanmış və bütün şagirdlər pulsuz verilmişdir. "Yenileşən Azərbaycana - yeni məktəb" layihəsi çərçivəsində respublikanın ayrı-ayrı regionlarında tikilmiş yeni məktəb binalarının və əsaslı təmir edilmiş məktəblərin sayı 400-ü keçmişdir. Bu işlərin görülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun müstənsəna xidmətləri olmuşdur.

Eyni zamanda, Prezident İlham Əliyevin 2009-cu il 22 may tarixli Sərəncamı ilə "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sisteminde islahatlar üzrə Dövlət Programı" təsdiq edilmişdir. Dövlət Programının əsas məqsədi ölkənin ali təhsil sisteminin Avropa təhsil mə-

kanına integrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmunun Bolonya principlərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıq kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

Ölkədə gənclərin ali təhsilə kifayət qədər yiylənməsinə imkan verən dövlət və qeyri-dövlət təhsil müəssisələrinin çoxşaxəli şəbəkəsi yaradılmışdır. 2017/2018-ci tədris ilinin əvveline Azərbaycanın təhsil sisteminde 39 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsi fealiyyət göstərmış və onlarda 167677 tələbə ali təhsil almışdır ki, bu da 2003/2004-cü tədris ili ilə müqayisədə 38,0 faiz artım deməkdir.

Bu dövr ərzində sosial-iqtisadi həyatda baş veren dəyişikliklər elmi müəssisələrin fealiyyətinə də öz təsirini göstərmüşdür. Təsədüfü deyil ki, bu müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi işinə çox böyük diqqət göstərilir, elmi tədqiqatların iqtisadiyyatla uzlaşması üçün konkret addımlar atılır. Əger 2003-cü ildə dövlət bütçəsindən elme ayrılan xərclər 16,6 milyon manat idisə, 2017-ci ildə bu rəqəm 6,6 dəfə artaraq 109,8 milyon manat olmuşdur.

2017-ci ildən əvveline ölkədə müxtəlif elmi-texniki xidmetləri həyata keçirən 135 elmi təşkilat və müəssisə fealiyyət göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 22 mindən çox mütəxəssis məşgül olur ki, bu da 2003-cü illə müqayisədə 31,0 faiz çoxdur.

Dövlət siyasetinin əsas prioritətlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarix-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarətdir. Azərbaycanda 33 milyon kitab fondu olan 3088 külliəvi kitabxana, 2539 klub müəssisəsi, 236 muzey, 28 peşəkar teatr, 4 filarmoniya, 5 musiqi kollektivi, 5 konsert zalı və 348 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.

2016-ci ildə muzeylərə gələn ziyarətçilərin sayı 2,7 milyon nəfər, teatr tamaşaçılarının sayı isə 0,7 milyon nəfər olmuşdur ki, bu da 2003-cü illə müqayisədə müvafiq olaraq 2,4 dəfə və 1,8 faiz çoxdur.

- Azərbaycan özünü idman ölkəsi kimi təsdiq edə bilib, hazırda idman sahəsində görülən məqsədönlü tədbirlər uğurla davam etdirilir. Bu

sahədə mövcud vəziyyətin qiymətləndirilməsi necədir?

- Ölkənin bütün sosial sahələrində olduğu kimi, sürətli inkişaf prosesi idman və bədən təbiyəsini də əhətə edir, bu sahədə qazanılan nailiyyətlər ilə bəllərtir.

2018-ci ilin əvveline ölkənə bölgələrində 40-dan çox müasir Olimpiya idman Kompleksi tikilib istifadəyə verilmişdir. 2017-ci ildən əvvelinə ölkədə idman qurğularının sayı 11,2 minə çatmış və 2003-cü illə müqayisədə 25,4 faiz artmışdır. Bədən təbiyəsi və idmanla məşgül olanların sayı da müntəzəm olaraq artmaqdadır. Bunun nəticəsidir ki, idmançılarımızın beynəlxalq arenada uğurları ildən-ildə artır və Azərbaycan idman ölkəsi kimi bütün dünyada böyük nüfuz qazanmışdır.

Bu gün Azərbaycan bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsile xarakter daşıyır. Hər il ölkədə bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi idman növleri üzrə dünya və qıtə çempionatları, Olimpiya Oyunlarının lisenziya turnirləri keçirilir. Ümumilikdə 2003-2017-ci illərdə Azərbaycanda 550-dən çox beynəlxalq yarış keçirilmiş və müxtəlif beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 8,5 min, o cümlədən 3,0 min qızıl, 2,5 min gümüş, 3,0 min bürünc medal qazanılmışdır.

2004-cü ildə Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya oyunlarında idmançılarımız 50-ci yeri (1-i qızıl, 4-ü bürünc olmaqla 5 medal) tutduğu halda, 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq (1-i qızıl, 7-si gümüş, 10-nu bürünc) 39-cu yerə çıxmışlar.

- Əhaliyin sağlamlığının qorunması və səhiyyənin inkişafı yönündə hansı tədbirlər həyata keçirilib?

- Ölkədə sosial yönümlü siyasetin həyata keçirilməsi səhiyyənin inkişaf etdirilməsinə və əhaliyin sağlamlığının qorunması problemlərinin həll edilməsinə imkan yaradır. Dövlət bütçəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği ildən-ildə artır. 2017-ci ildə dövlət bütçəsindən səhiyyəye ayrılan vəsaitin məbləği 2003-cü illə müqayisədə 12,7 dəfə artaraq 704,7 milyon manata çatmışdır.

Dövlət bütçəsindən səhiyyəye ayrılan vəsaitin artırılması nəticəsində 2003-2017-ci illərdə ölkənin müxtəlif rayonlarında müasir tipli avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, diaqnostika

ka mərkəzləri, ambulatoriya-poliklinika müəssisələri tikilib istifadəyə verilmiş, bir sıra tibb müəssisələrində yenidənqurma və bərpa işləri aparılmışdır. 2017-ci ildin əvvəlinə ölkədə 32,2 min həkim və 54,5 min orta tibb işçisinin çalışdığı 569 xəstəxana, 1758 ambulator-poliklinika müəssisəsi, 79 təcili tibbi yardım stansiyası, 387 qadın məsləhətxanası, uşaq poliklinika və ambulatoriyaları, 65 sanatoriya-istirahət müəssisəsi əhaliyə tibbi-profilaktik xidmət göstərmişdir. 2003-cü

mizləyici qurğular quraşdırılmış, Bakıda məşət tullantıları zavodu tikilərək istifadəyə verilmiş, yaşıllaşdırma işləri geniş vüset almışdır. Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir.

- Əhaliyin sosial müdafiəsinin gücləndirilməsi də daim dövlətin diqqət mərkəzində olan vacib məsələlərdən biridir...

- Ölkədə əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin - əlliillərin, ahillərin və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilir, aztəminatlı vətəndaşların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsinin gücləndirmək məqsədi ilə onlara dövlət tərəfindən müxtəlif sosial müavinətlər təyin olunur.

2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə sosial müaviyet və ya kompensasiya təyin olunmuş şəxslərin sayı 2017-ci ildin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 376,1 min nəfər təşkil etmişdir.

"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 2006-ci il iyul ayının 1-dən başlayaraq aztəminatlı ailələrə dövlət tərəfindən ünvanlı dövlət sosial yardımı verilir və 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 80,2 min ailənin 326,6 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı ilə əhətə olunmuşdur.

- Ölkənin inkişafını təmin edən mühüm amillərdən biri uğurlu demografik siyasetdir. Bu sahədə statistik məlumatların təhlili nəyi göstərir?

- 2017-ci ildə ölkə əhalisinin sayı 88,1 min nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9898,1 min nəfəre çatmışdır və sevindirici haldır ki, ölkəmizin miqrasiya saldosu da müsbət olaraq qalmaqdadır. Belə ki, ötən il daimi yaşamaq üçün ölkədən gedən 1,9 min nəfərə qarşı Azərbaycana gələnlərin sayı 3,1 min nəfər təşkil etmişdir.

Yekun olaraq ölkənin sosial, iqtisadi inkişafını xarakterizə edən statistik məlumatların təhlili göstərir ki, bu gün Azərbaycanda yeni, mükəmməl milli iqtisadi inkişaf modeli formalaşdırılmışdır. Respublikamızda dayanıqlı və hərtərəflı inkişafın əsas təzahürü olan bu model ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyətinin nəticəsidir və xalqımızın işqli gələcəyini təmin edən dövlət idarəciyyinin etibarlı əllərdə olduğunu bir daha təsdiq edir.

Azərbaycan Respublikası prezidentliyinə bütün namizədlərə öz seçki kampaniyalarını qanunnamüvafiq şəkildə aparmaq üçün lazımi mühit və bərabər imkanlar yaradılmışdır. Bununla yanaşı, fəal seçki kampaniyasının aparılması, seçkilərə texniki hazırlığın yüksək səviyyədə təşkili 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərə, referendumlara, həmçinin, ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə təyin olunmuş əlavə və təkrar seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər, onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə seçki praktikası və mədəniyyəti daha da yüksəlmüşdür. Təbii ki, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi dayanır.

Beynəlxalq miqyasda respublikamızın demokratik imicinin daha da yüksəlməsinə nail olan Prezident İlham Əliyev de seçki sisteminin daha da təkmilləşməsini və hər bir seçkinin ədaletli və şəffaf keçirilməsini diqqət mərkəzində saxlayır. Məhz Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər bunun əynəyi təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il mayın 11-də, parlament seçkilərindən bir qədər əvvəl imzaladığı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" Sərəncamı ölkəmizdə keçirilən seçkilərin daha da demokratikliyinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir. Sərəncamda seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədile müvafiq proqramların hazırlanması, bu sahədə bütün siyasi qüvvələrlə, beynəlxalq təşkilatlarla hərəkəflə emekdaşlığın həyata keçirilməsi, seçki prosesine qanuna-zidd olaraq müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlerinin, digər dövlət məmurlarının hüquqi məsuliyyətə cəlb edilməsi, televiziya kanallarında deputatlıq namizədlərin bərabər əsaslarla təbliği və siyasi platformaların müzakirəsinə təmin edən programların hazırlanması, deputatlıq bütün namizədlər üçün kütłəvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələrini və onlar üçün bərabər təblig imkanlarının yaradılması, ix-tisaslaşmış içtimai rəyçilər tərefində "exit poll" prosesinin aparılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının təmini, seçici vəsiqələrinin çatdırılması, seçici siyahılarının dəqiq, dürüst tərtib və açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlərin görülməsi kimi məsələlər eksini tapmışdır. Sərəncamdan sonra seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam və şərtsiz həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının da-ha dolğun təmin edilməsi məqsədile Azərbaycan Respublikasının Prezidenti 2005-ci il oktyabrın 25-de "Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" növbəti Sərəncam imzalamışdır.. Seçicilərin səsvermədə fəal iştirakçı vətəndaşların ölkənin siyasi tələyində əhəmiyyətli rol oynayan prezident seçkilərinə yüksək diqqət və maraq nümayiş et-

dirmələrini göstərdi. Müxtəlif siyasi partiyaları təmsil edən namizədlərin seçkiye qatılmaları da seçki prosesinin faal keçirilməsində mühüm rol oynayan amillərdən biri idi. Bütün namizədlərə seçki kampaniyasının bütün mərhələlərində eyni şərait yaradılmışdır. Namizədlərin səsvermə prosesindən sonra verdikləri açıqlamalar da bunu təsdiqləyir. Bütün məntəqələrdə seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun, seçkinin nəticələrinə təsir edə biləcək heç bir nöqsana yol verilmədən keçirildi. Həm demokratik seçki qanunvericiliyinin olması, həm seçkilərin sivil normalara uyğun keçirilməsi üçün bütün tədbirlərin görülməsi, həm də Azərbaycan vətəndaşlarının prezident seçkilərinə marağının olması kampaniyanın xalqın iradəsini ifadə edəcək formada keçirilməsinə təminat verən cəhətlər idi. Bu baxımdan, son prezident seçkisi Azərbaycanın demokratik dəyərlərə sadıqlılığını bir daha bütün dünyaya nümayiş etdirdi, ölkəmizdə demokratik inkişafın göstəricisi kimi yadda qaldı. Azərbaycan hakimiyyəti seçkilə-

niz seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə kifayətlənmir. Son illərdə Azərbaycanda geniş vüsət alan quruculuq və abadlıq işləri seçki komissiyalarının da rahat fealiyyəti üçün daha müasir iş şəraitinin yaradılmasına mühüm təsir göstərmişdir. Əksər dairə və məntəqə seçki komissiyaları ən müasir tələblər səviyyəsində inzibati binalarla təmin olunmuş, bir qismi isə əsaslı təmir edilmişdir. Həmçinin, Mərkəzi Seçki Komissiyasının yeni binada fəaliyyət göstərməsi bu qurumun fəaliyyətinin daha səmərələ təşkilinə geniş imkanlar açıb. MSK-nin yeni binasının açılışında Prezident İlham Əliyev deyib: "Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ile daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər".

Seçicilərle maarifləndirmə iş-

lərinin aparılması, seçki hüquqları ile bağlı çoxsaylı sənəd nümunələrinin hazırlanması, seçici siyahılarının dəqiqlişdirilməsi ilə əla-qədar yeni üsulların tətbiq edilməsi de ölkəmizdə seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdəndir.

Pervanə İbrahimova göstərir ki, bu gün Azərbaycan mediası özünü tam Avropa, dünya standartlarına uyğunlaşdırıb və bu media dünya informasiya məkanında, dünya içtimai rəyində hər hansı bir rol oynayır. Azərbaycanın bəzi media orqanları, xüsusi, onun internet versiyaları xərçi ölkələrdə oxunur - Rusyanın içtimai dairələrində, türkdilli mətbuat nümunələri Türkiyədə, müəyyən qisim verilişlərimiz, o cümlədən, mətbuat orqanları ingilis dilində çıxır ki, onları da səfirliliklərde və onların vasitəsilə ingilisdilli ölkələrdə, ərəb dilində yazılar buraxmağa təşəbbüs göstərən bəzi mətbuat orqanları və yaxud onların internet saytları ərəbdilli

ölkələrdə yeni-yeni oxunmaqdır. Məhz bu integrasiyanın və birgə fəaliyyətin nəticəsidir ki, Azərbaycanda keçirilən seçkilərə ölkə mətbuatı ilə yanaşı, beynəlxalq media təmsilçiləri də yaxından iştirak edir. Onu da qeyd edək ki, qüvvədə olan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, yerli jurnalistlərin seçkilərdə müşahidə aparması üçün hər hansı bir rəsmi icazə tələb olunmur. Xərçi jurnalistlərin Azərbaycan seçkilərində müşahidə aparmalarına isə heç bir maneə yoxdur. Əksinə, kənar dövlətlərdən gələn media təmsilçilərinin Azərbaycanda seçkilərə hər zaman böyük məraq və diqqəti hiss olunmuşdur. Xərçi Azərbaycanda seçkiləri izləmək üçün gələn KİV nümayənləri dünyadan ən müxtəlif ölkələrini ehətə edir. Onların əksəriyəti qəzet, jurnal, informasiya agentliyi, radio və televiziya jurnalistləridir. Həmçinin, analitik mərkəzlərin nümayəndələri de ölkəmizdə seçki prosesini izləyirlər.

Məsələn, 2005-ci il parlament seçkilərini müşahide etmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 52 beynəlxalq KİV-dən 204 xərçi jurnalist akkredite olmuşdu. 2010-cu il noyabrın 7-də keçirilən parlament seçkilərində isə çoxsaylı yerli jurnalistin iştirakı ilə seçki monitoring mərkəzi yaradılmışdır. Bundan başqa, Bakıda parlament seçkiləri ilə bağlı Beynəlxalq informasiya Mərkəzi fəaliyyət göstərirdi ki, seçki günü xərçi jurnalistlərin fəaliyyəti, məhz bu mərkəz tərəfindən koordinasiya edilmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda keçirilən seçkilər hər zaman beynəlxalq media işçiləri təqdim edilmişdir.

Bütün bu fikirlərimizin yekunu olaraq, o nəticəyə gəlmək olar ki, bu gün Azərbaycanda medianın inkişafı və seçki sisteminin təkmilləşdirilməsi prosesinin paralel getməsi, həqiqətən, Azərbaycan demokratiyasının qoşa qanadıdır.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru



KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqların müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Seçki sisteminin təkmilləşdirilməsi

Piylənməyə qadınlara nisbatən kişilər arasında daha çox rast gəlinir

Dünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən piylənmə yaxın gələcəkdə qida çatışmazlığı və infeksiyon xəstəlikləri kimi heyat üçün tehlükəli vəziyyətlərin yerini tutacaq. Hazırda piylənmə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin aktual və hər gün bir az daha artan problemdir.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasından AZERTAC-a bildiriblər ki, klinikanın endokrinologiya şöbəsinin hekim-rezidenti Günel Musayeva bu baredə məlumat verib.

G.Musayeva deyib: "Uşaqlar və yeniyetmələrdə piylənmənin rastgelmə tezliyinin artması bu problemin yaxın gələcəkdə daha da aktual olacağının göstəricisidir. Bu problemə qadınlara nisbətən kişilər arasında daha çox rast gəlinir. ABŞ-in Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin araşdırmasına görə bariatrik cərrahiyəyə müraciət edənlərin 80 faizində qadınlar təşkil edir. Hamilelik və klimaks piylənmə üçün risk faktor hesab edilir. Həmçinin piylənmənin etiologiyasında genetik meyillilik, Kuşinq xəstəliyi, hipotiroidizm, insulinoma, aclıq, toxluq, enerji sərfiyatı idarə mərkəzi olan hipotalamusun zədələnməsi, qida və hərəkət vərdişləri də müəyyən rol oynayır. Normalda kökləmənin gynoid (qarın-də piy toplanması) tipi qadınlara, android (yağların bədənin üst qismində toplanması) tipi isə kişilərə xasdır. Qadın və ya kişi olmasından asılı olmayaraq artmış yağ toxuması ürək xəstəlikləri, şəkerli diabet, sonsuzluq, ağı ciyər xəstəlikləri, öd daşı, dəri xəstəlikləri, dayaq-hərəkət sistemi, xərcəng kimi xəstəliklər üçün risk faktorudur. Ümumiyətlə qida alımı, sərfiyatı və bədəndə yağıñ paylanmasına əsas təsiri hormonlar göstərir. Qadınlarda estrogenlərə nisbətən androgenin (kişi hormonu) artımı piylənmənin səbəblərindəndir. Piylənmə qadınlarda postmenopauza dövründə süd vəzi və endometrium xərçənginin yaranmasına səbəb olur. Bunun əsas səbəbi yağ toxumasının androgenləri aromatizasiya edərək, artıq estrogen yaratmasıdır. Piylənmə sonsuzluq, vaxtından əvvəl düşük və riskli hamileliyin də səbəblərindəndir. Bu problem alimentar olduğu kimi hormonal da ola bilər. Onu da qeyd edim ki, ciddi pəhrizə başlamazdan əvvəl hormonal balansa nəzarət etmək məqsədəyəndür".

G.Musayeva piylənmənin müälicesində etioloji səbəbi aradan qaldırıldıqdan sonra pəhriz, idman, davranış və yuxunun tənzimlənməsinə diqqət etməyin vacibliyini vurğulayıb.

Özəyi yeyilir, toxumundan dərman hazırlanır

Qanqlarda, tarlaların kənarlarında, biçənek və otlaqlarda bitən çox geniş yayılmış bitkidir. Onun yazın əvvəlində yetişen şirəli özəyini böyükdən kiçiye hamı xoşlayır.

AZERTAC xəber verir ki, tibdə ləkeli alaqqalı adlandıran bitkidən həm de müalicə vasitesi kimi bir sira xəstəliklər zamanı istifadə olunur. Hələ 2 min il bundan əvvəl qanqalın adı Qədim Romada tibbi mövzuda yazılın elmi əsərlərde çəkilir və ondan qara ciyər xəstəliklərinin müälicesində istifadə olunur. Uzaq keçmişdə qanqli Avropa hekimləri də qara ciyər xəstəlikləri zamanı tətbiq edirdilər.

XX əsrde Almaniyanın Münxen Əczaçılıq İnstututunda qanqalın qara ciyəre pozitiv təsiri təsdiq olundu. Qanqal dünya əczaçılıq sənayesində qara ciyərin fəaliyyətini yaxşılaşdırın müxtəlif dərman preparatlarının tərkibinə daxil edildi. Həmin dərmanlar qara ciyər, öd kisəsi xəstəlikləri və pozulmaları zamanı təyin olunur.

Xalq təbabətində qanqal çox geniş istifadə olunur. Bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırısaq çatları zamanı müalicəvi vasita kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağı və müalicəvi toz həzırlayırlar. Bitkinin ən xeyirli hissəsi onun toxumalarıdır.

Qanqalın toxumları yiğilir, qəhvəyündən maşında, yaxud həvəngdəstədə döyürlək toz halına salınır. Gündə 3-4 dəfə 1 çay qaşığı olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu 1 ay aparılanın sonra 1 ay fasılə verilir və yenidən 1 ay təkrar edilir.

Qanqaldan dəmləmə hazırlamaq üçün 1 çay qaşığı qanqal toxumu 1 stekan qaynar suda 20 dəqiqə dəmlənilir, süzülür, nahardan və axşam yatmadan əvvəl yarım stekan qəbul edilir. Dəmləmə aterosklerozla mübarizəyə kömək edir, mədə-bağırısaq, ginekoloji xəstəliklər zamanı istifadə olunur. Belə dəmləmə, həmçinin qara ciyəri yaxşı təmizləyir, öddə olan durğunluğu aradan qaldırır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son sahifə

13 aprel

Formula 1 Azərbaycan Quran-Prisinə bilet alanlar dünya ulduzları ilə görüşə biləcəklər

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Quran-Prisinə biletli olan tamaşaçılar arasında dünya ulduzları ilə şəxsnə görüşmə imkanı verən müsabiqə keçirir. AZERTAC xəber verir ki, müsabiqənin qalibləri aprelin 27-də "Jamiroquai" qrupunun solisti Jay Kay, bir gün sonra isə Kristina Aqilə ilə üz-üzə görüşərək səmimi söhbət edə biləcəklər. Hər ulduz üçün 3 şanslı qalibin seçilməsi müsabiqədə yalnız həmin günlər biletli olan tamaşaçılar iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq istəyən hər bir tamaşaçı sevdiyi dünya ulduzu ilə niyə məhz özünün görüşməli olduğunu şəkil və ya qısa video vasitəsilə izah edərək bu məlumatı "Instagram" və ya "Twitter"da həmin ulduza dair hashtagla paylaşmalıdır və @bakucitycircuit hesabını bu paylaşımında işarələməlidir.



Jay Kay ilə görüşmə istəyənlər #MeetJK, Kristina Aqilə ilə görüşmə istəyənlər isə #MeetXtina hastaqını dan istifade etməlidirlər.

Qaliblər BŞH-nin rəsmi veb-saytında (www.bakucitycircuit.com) aparılan səsvermə ilə müəyyənləşdiriləcək. Apredin 20-dək davam edəcək səsvermə hamı üçün açıqdır. Gün ərzində hər bir şəxs yalnız 1 dəfə səs verə bilər. BŞH-nin marketing və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bu ilki Azərbaycan Quran-Prisinin tamaşaçıları üçün yeni imkanlar yaradıldığını bildirib: "Biz hər il olduğu kimi, bu il də Azərbaycan Quran-Prisini izləməyə gələnlər üçün yarışdan daha artıqını təqdim edirik. Bu ilki yarış həftəsonunda yene dünya ulduzları və meşhur DJ-lər Bakıda hər gün bizlər yarış həyəcanından sonra möhtəşəm əyləncə coşğusu yaşadacaqlar.

Yarışa biletli olan hər bir kəs dünya ulduzlarının və DJ-lərin konsertlərində iştirak edə və onların canlı performanslarına yerində şahid ola biləcək. Bu müsabiqə ilə biz ulduzları sizə daha yaxın edirik və qalib gələcəyiniz təqdirdə onlarla üz-üzə görüşərək səmimi söhbət etmək imkanı eldə edəcəksiniz".

UEFA Çempionlar Liqası: "Bavariya" və "Real" yarımfinalda!



Apredin 11-də futbol üzrə UEFA Çempionlar Liqasının dördəbir final mərhələsinə yekun vurulub və sonuncu iki yarımfinalçı da müəyyənləşib. Madridin "Real" və Münxenin "Bavariya" klubları yarımfinala vəsiqəni təmin ediblər.

Günün ən maraqlı qarşılaşması "Real" klubu ilə Turinin "Juventus" komandası arasında oynanılib. "Santyaqo Bernabeu" stadionunda keçirilən görüşdə italyalılar ev qarşılaşmasında 0:3 hesablı məglubiyyətin əvəzini çıxmək üçün inamlı oyun nümayiş etdiriliblər. Matçda hesabı 2-ci dəqiqədə "Juventus"un heyətində Mario Mandzukić açıb. Xorvatiyalı hücumçu 37-ci dəqiqədə özünün və komandasının ikinci qolunu madridilərin qapısından keçirib. Görüşün 61-ci dəqiqəsində Blaisi Matuidi "Real"ı üçüncü dəfə topu oyuna mərkəzdən başlamağa məcbur edib.

Bu qoldan sonra oyunda təzyiqi artırıran Madrid təmsilçisi "Juventus"un qapısı qarşısında bir neçə dəfə təhlikəli vəziyyət yaradıb. "Real" öz istəyinə matçın əsas vaxtına əlavə edilmiş hissənin son dəqiqəsində çatıb. Hakim "Juventus"un müdafiəçisi Medhi Benatianın "Real"ın yarımmüdafiəçisi Lukas Vaskesin qarşısını kobudluqla almışa görə qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Kristiano Ronaldo 11 metrlik cərimə zərbəsinə dəqiq yerinə yetirərək "Real"ın yarımfinala yüksəlməsini təmin edib. Beləliklə, "Real" doğma meydanda 1:3 hesabı ilə meğlub olsa da, təmiz səfər qələbəsi (3:0) sayəsində yarımfinala vəsiqə qazanıb.

Günün digər qarşılaşmasında ise Almaniyanın "Bavariya" və İspaniyanın "Sevilya" komandaları üz-üzə gəliblər. Münxenlilər "Sevilya"da keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəldiklərindən yarımfinala yüksəlmək üçün heç-heçə də qane edirdi. "Bavariya" doğma meydanda "Alyanz Arena"da qolsuz heç-heçəyə nail olmaqla bu vəzifənin öhdəsində asanlıqla gəlib və yarımfinala yüksəlib. UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü apredin 13-də atılacaq.



"Qəbələ" uduzu, "Keşlə" qalib gəldi

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib. Qol.az-in məlumatına görə, mərhələnin ilk oyunları keçirilib. Günün ilk qarşılaşmasında Topaz Premyer Liqada medallar uğrunda mübarizədə raqiblərinə uduzan "Keşlə" son vaxtlar özünün ən yaxşı oyununu sərgileyən, 2018-ci ilde meğlubiyyət üzü görməyən "Sumqayıt"ı qəbul edib və 1:0 hesabı ilə qalib gelib.

Digər görüş isə Qəbələdə keçirilib. Qiş fasiləsindən sonra sabit oyunu ilə fərqlənən "Neftçi" "Qəbələ"nin qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, komandalar arasında cavab oyunları apredin 18-də olacaq.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov